



# PIRLS 2026

## Qiymətləndirmə üzrə çərçivə sənədi

Matthias von Daviervə Ann Kennedy, Redaktorlar

Müəllif Hüquqları © 2024  
Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (TNQBA)

PIRLS 2026 Qiymətləndirmə üzrə Çərçivə Sənədi  
Matthias von Davier, Ann Kennedy, Redaktorlar

Tövsiyə olunan istinadlar:

von Davier, M., & Kennedy, A., Müəlliflər (2024).

*PIRLS 2026 Qiymətləndirmə üzrə çərçivə sənədi.* Boston Universiteti, TIMSS & PIRLS International Study Center  
[10.6017/lse.tpisc.tr2103.kb4199](https://doi.org/10.6017/lse.tpisc.tr2103.kb4199)

PIRLS haqqında ətraflı məlumat üçün əlaqə:

TIMSS & PIRLS Beynəlxalq Tədqiqat Mərkəzi

Lynch Təhsil və İnsan İnkişafı Mərkəzi, Boston Universiteti

Chestnut Hill, MA 02467, ABŞ

tel: +1-617-552-1600

e-mail: timssandpirls@bc.edutimssandpirls.bc.edu

Boston Universiteti insanlara bərabər imkanlar təqdim etməklə, müsbət ayrı-seçkilik edən işəgötürən bir qurumdur.

# Ön söz

Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) dünya miqyasında müxtəlif tərəfdəş təşkilatlarla birgə böyük miqyaslı qiymətləndirmələr həyata keçirir. Bu qiymətləndirmələr təhsil sahəsində tətbiq olunan metodları, prosesləri, siyasetləri və nəticələri daha yaxşı başa düşməyə kömək edir. IEA, qlobal şəbəkəsi vasitəsilə mütəxəssis biliklər təqdim edir və daim yeniliklər edərək tədqiqatlarını inkişaf etdirir. Bu tədqiqatlar təhsil sistemləri arasında və hər bir sistem daxilində təhsil ilə bağlı məlumat əldə etmək üçün əsas bir təməl yaradır. IEA, müxtəlif mövzularda etibarlı, düzgün və müqayisəli məlumatların toplanması və təqdim edilməsi vasitəsilə dünya üzrə keyfiyyətli tədris yaratmağa və öyrənməni daha da yaxşılaşdırmağa çalışır.

IEA tərəfindən oxuyub-anlama üzrə aparılmış tədqiqatlara 1960-ci ildə başlanmışdır. Bu araşdırma, 13 yaşlı uşaqlar arasında keçirilmiş IEA-nın 12 ölkə üzrə pilot tədqiqatının beş əsas sahəsindən biri idi. Bu, 1970 və 1971-ci illərdə daha da inkişaf edərək Altı sahə tədqiqatı çərçivəsində həyata keçirildi. Bu tədqiqat, 14 yaşlı uşaqlarda oxu təhsilinin 2 sahədəki biliklərini dəyərləndirdi: ədəbi təhsil mövzusuna əlavə olaraq oxuyub-anlama prosesləri.

Şagirdlərin oxu səviyyələrinin necə ölçüldüyü ilə bağlı məlumatların əldə edilməsi təhsil sahəsindəki məlumatlarının effektivliyi üçün çox önemlidir. Bu məlumatların zamanla dəyişən tendensiyaları düzgün və etibarlı şəkildə izləyə biləcək bir formada inkişaf etdirilməsi dəstəkləndi. Bu fikir, 2001-ci ildə beş qitəni əhatə edən 35 iştirakçı ilə başlayan PIRLS (Oxu Savadlılığından İnkışafı üzrə Beynəlxalq Tədqiqat) layihəsinə çevrildi. Əvvəlki tədqiqatlardan fərqli olaraq, bu tədqiqat dördüncü sınıf şagirdlərinə yönələrək onların oxumağı öyrənməkdən oxuyaraq öyrənməyə keçid etdiyi vacib bir dövrü əhatə etmişdir.

PIRLS başladığı gündən oxuyub-anlama prosesini, oxumanın müxtəlif məqsədlərini və oxu bacarığına təsir edən davranışları və yanaşmaları qiymətləndirib. Oxuyub-anlamani araşdırmaq, şagirdlərin yazılı məlumatı necə qəbul etdiyini və anladığını, həmçinin mətnlərlə necə əlaqə qurduqlarını öyrənməkdir. Bu arada, şagirdlərə verilən sorğu vərəqəsi onların oxu vərdişlərini və yanaşmalarını araşdırır. Əlavə olaraq, valideyn, müəllim və məktəb sorğuları oxu bacarığının inkişafını dəstəkləyən və ya əngəlləyən ev və məktəb mühitləri haqqında məlumat verir.

PIRLS, 2001-ci ildən hər beş ildən bir oxu savadlılığındakı irəliləyişləri izləyir. 2021-ci ildən etibarən iştirakçı ölkələrin sayı davamlı olaraq artaraq 65-ə yüksəlmişdir. Tədqiqatın inkişaf edən dizaynı, hər

dövrün təhsil araşdırılmalarında ön planda qalmasını təmin edən yenilikləri əks etdirir, eyni zamanda trend izləmə qabiliyyətini qoruyur. Buna nümunə olaraq, PIRLS -in 2016-ci ildən bəzi ölkələrdə kağız qiymətləndirmə sistemindən rəqəmsal qiymətləndirmə sisteminə keçidini göstərə bilərik. Bu dəyişiklik isə 2026-ci ildən bütün iştirakçılar üçün tam olaraq tətbiq olunacaq. Qiymətləndirmə üsulundan və dövründən asılı olmayaraq, PIRLS dördüncü sınıf şagirdlərinin oxu nailliyyətini qiymətləndirək uşaqların oxu səviyyəsi barədə beynəlxalq dərəcədə müqayisəli məlumatları, tədris və öyrənməni yaxşılaşdırmaq üçün faydalı informasiyaları təqdim edir.

PIRLS 2021 nəticələri bütün dünyada dördüncü sınıf şagirdlərinin oxu savadlılığı vəziyyəti haqqında əhəmiyyətli məlumatlar təqdim etdi. Şagirdlərin əksəriyyəti dünya üzrə ən azından oxu fəaliyyətinin ilkin biliklərinə sahib olsa belə, COVID-19 pandemiyasının təhsilə olan mənfi təsiri açıq şəkildə hiss olunurdu. 2016 və 2021-ci illər üzrə nəticələrdəki dəyişikliyə əsaslanaraq, 32 ölkədən 21-ində oxu göstəricilərində azalma müşahidə olunub. Valideynlərin bildirdiyinə görə, pandemianın səbəb olduğu pozuntular şagirdlərin ortalama üçdə ikisinin təhsilinə mənfi təsir göstərib.

Bu çətinliklərə baxmayaraq, PIRLS 2021 bəzi müsbət nəticələri də vurğulayır. Bu nəticələr erkən yaşda oxu-yazı bacarığının və evdə uyğun bir öyrənmə mühitinin nə qədər vacib olduğunu ortaya qoysu. Əksər şagirdlər, akademik müvəffəqiyyətə önəm verən və resurs çatışmazlığı ilə intizam problemlərini minimuma endirən dəstəkləyici mühitə malik məktəblərdə təhsil alırdılar.

Gələcək tədqiqat dövrləri ilə bağlı hesabatlar və trend təhlilləri ilə bu nəticələrdən öyrənməyə davam etdikcə, pandemianın təsirlərini aradan qaldırmaq və dünya miqyasında keyfiyyətli təhsilə bərabər çıxışı təmin etmək çox vacib olacaq. 58 təhsil sisteminin iştirak edəcəyi PIRLS 2026, tamamilə rəqəmsal formatda təqdim edilərək dördüncü sınıf şagirdləri arasında oxu anlayışı ilə bağlı geniş və qlobal bir baxış təqdim edəcək.

PIRLS 2026 tamamilə rəqəmsal qiymətləndirməyə keçdiyi üçün iştirak edən təhsil sistemlərindən olan bütün şagirdlər maraqlı və interaktiv bir oxu qiymətləndirməsində iştirak edə biləcəklər. Bu sistem şagirdlərə imkan yaradacaq ki, məktəbdə və məktəbdən kənarda yaşıdlıları müxtəlif oxu təcrübələrini əks etdirən oxu qiymətləndirməsində iştirak etsin. Rəqəmsal mühit, həmçinin sualların cavablandırılması prosesi ilə bağlı da məlumatı əhatə edir və bu da şagirdlərin rəqəmsal qiymətləndirmə ilə necə əlaqədə olduğunu anlamağa kömək edə bilər. Bu, şagirdlərin cavab strategiyaları və yanaşmaları haqqında daha yaxşı məlumat əldə etməyə imkan tanıyor. PIRLS tədqiqatı üzrə inkişaf etməkdə olan yeniliklər, həmçinin qrup uyğunlaşma dizayn modelinin və avtomatlaşdırılmış qiymətləndirmə sistemlərinin istifadə olunmasına da özünü göstərir.

Bu çərçivə sənədləri PIRLS 2026-nın müxtəlif yönələrini daha ətraflı izah edir. Bu çərçivə sənədləri qiymətləndirmə vaxtı toplanacaq tədqiqat və məlumatların nə ilə bağlı olduğunu daha yaxşı başa düşməyə kömək edəcək. IEA tədqiqatları qiymətləndirmə üzrə çərçivə sənədlərini ölkələrlə birgə inkişaf etdirir, bu da iştirakçı ölkələrin prosesdə fəal iştirakını və məzmunun hər kəs üçün uyğun olmasını təmin edəcək. Bu, PIRLS kimi tədqiqatların arxasında olan birgə əməkdaşlıq səylərini də göstərir. Xüsusilə bu işdə iştirak edən bütün Milli Tədqiqat Koordinatorlarına və onların komandalarına, həmçinin PIRLS dövrünün digər sahələrində göstərdikləri səylərə görə çox minnətdaram.

Bu təşəbbüs lərə Boston Universitetinin Lynch Təhsil və İnsan İnkişafı Fakültəsi, TIMSS və PIRLS Beynəlxalq Tədqiqat Mərkəzinin qabaqcıl və yenilikçi işləri ilə, xüsusən də qiymətləndirmə üzrə çərçivə sənədini hazırlayan Matthias von Davier, Ann Kennedy, Erin Wry, John Sabatini, Katherine A. Reynolds, Audrey Gallo, Maya Komakhidze, Liqun Yin və Pierre Foy-un əməyi ilə böyük dəstək verilmişdir. Bu tədqiqata 25 il ərzində davamlı dəstək verən IEA Amsterdam və IEA Hamburg komandalarına da təşəkkür edirəm.

PIRLS 2026-nın qiymətləndirmə tapşırıqları və kontekst sorğularının yüksək keyfiyyətlə hazırlanması üçün Boston Universitetindəki PIRLS komandası, beynəlxalq inkişaf tərəfdəşlarının mükəmməl ekspertizası, həmçinin PIRLS 2026 Oxu üzrə İnkişaf Qrupu və Sorğu İnkişaf Qrupunun göstərdikləri əməyə görə ayrıca təşəkkür edirəm. ExpertiseCentrum, Niderland, və ABŞ-ın Memphis Universitetindən olan oxu mütəxəssisləri PIRLS mətnlərinə böyük dəstək verdilər. Həmçinin, Research Triangle Institute International-dan gələn seçmə ilə bağlı əhəmiyyətli dəstəyinə görə də minnətdaram.

IEA-nın Nəşrlər və Redaktə Komitəsi, Seamus Hegarty tərəfindən idarə olunaraq müəlliflik, rəy bildirmə və nəşr prosesində əvəzsiz rəhbərlik etdi. Eyni zamanda, IEA-nın Texniki İcraçı Qrupu tədqiqatın texniki tərəfləri üzrə vacib məsləhətlər verərək düzgün dizayn və tətbiqini təmin etdi. PIRLS 2026 qiymətləndirmə üzrə çərçivə sənədindəki yüksək keyfiyyətli məlumatlar, dünya üzrə bir çox komanda və fərdin birgə əməkdaşlığı ilə əldə edilir. Hamınıza töhfələriniz, fikirləriniz və əzmkarlığınız üçün təşəkkür edirəm. Xüsusilə bu tədqiqata qatılmağı seçən ölkələrə minnətdarlığımı ifadə etmək istəyirəm. Şagirdlərin, müəllimlərin, valideynlərin, direktorların və məktəblərin təcrübələri haqqında dəqiq və elmi məlumat toplamaq öhdəliyi bu mühüm işin əsasını təşkil edir. Bu təşəbbüs də iştirak edən hər bir fərdə və PIRLS 2026 layihə məlumatlarının bir parçası olan hər kəsə dərin təşəkkürümüz bildirirəm.

Dirk Hastedt İcraçı direktoru, IEA

# Giriş

Oxu Savadlılığının İnkışafı üzrə Beynəlxalq Tədqiqat (PIRLS) son 25 ildə dördüncü sinif şagirdləri arasında beynəlxalq oxu nailiyətlərindəki tendensiyaları izləyir. Şagirdin təhsili üçün vacib bir mərhələ olan dördüncü sinif, oxu bacarıqlarının əsasını qoyur. Bu dövrdə oxu bütün fənlərdə öyrənmənin mərkəzi roluna çevrilir.

PIRLS dördüncü sinifdə TIMSS (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Programı) ilə birlikdə işləyir. Hər iki tədqiqat Boston Universitetindəki TIMSS & PIRLS Beynəlxalq Tədqiqat Mərkəzi tərəfindən aparılır. Bu mərkəz, IEA Amsterdam və IEA Hamburg ilə yaxından əməkdaşlıq edir. PIRLS dördüncü sinif şagirdlərinin oxu savadlılığını qiymətləndirməkdə əsas rol oynayır və azyaşlı şagirdlərin oxu nailiyətlərini qlobal səviyyədə başa düşmək üçün vacib bir meyar təqdim edir.

2021-ci ildə PIRLS iştirakçı ölkələrdə şagirdlərin oxu nailiyətlərinə uyğun olaraq qiymətləndirmənin çətinliyini tənzimləməyə imkan tanıyan xüsusi bir qiymətləndirmə dizaynı təqdim etdi. Bu dəyişiklik, həmçinin ePIRLS hissələri vasitəsilə vəb əsaslı oxu təcrübəsini əks etdirən interaktiv rəqəmsal oxu formatlarının tətbiqini də əhatə etdi. İştirakçıların yarısından çoxu rəqəmsal formata keçdi, bu keçidi asanlaşdırmaq üçün isə köməkçi bir əlaqə (körpü) nümunəsi tətbiq olundu.

PIRLS 2026 qiymətləndirmə tarixində əhəmiyyətli bir dövrü təmsil edir, çünkü bu, tamamilə rəqəmsal oxu qiymətləndirməsinə keçidi tamamlayır. Bu addım, PIRLS-in sahədə öndə olmağına və rəqəmsal savadlılığın hər uşağın təhsili üçün vacib olduğu bir dövrdə aktuallığını qorumağa olan öhdəliyini göstərir. Rəqəmsal oxu qiymətləndirməsi formatına keçməklə, PIRLS 2026 azyaşlı şagirdlərin gündəlik rəqəmsal oxu vərdişləri ilə uyğunlaşan, maraqlı və gerçək bir qiymətləndirmə təcrübəsi yaratmayı hədəfləyir. Bundan əlavə, texnologiya qiymətləndirmə üzrə təcrübələri inkişaf etdirir, məlumat toplama prosesini daha sürətli və effektiv edir, test dizaynında yeniliklər gətirir və avtomatlaşdırılmış qiymətləndirmə yaradır.

PIRLS 2026 qiymətləndirmə çərçivə sənədi üç hissəyə-fəsilə ayrıılır və qiymətləndirmənin əsas komponentlərini əhatə edir:

1. Oxu Qiymətləndirməsi üzrə Çərçivə Sənədi (Fəsil 1): PIRLS-də qiymətləndirilən oxu savadlılığının müxtəlif aspektlərini təsvir edir.
2. Kontekstual Çərçivə Sənədi (Fəsil 2): PIRLS 2026 kontekstual sorğularında və Ensiklopediyasında əhatə olunan mövzuları müzakirə edir.
3. Qiymətləndirmə Dizaynı (Fəsil 3): Qrupdaxili adaptiv qiymətləndirmə dizaynının arxasında duran əsas səbəbləri və tətbiq üsullarını təqdim edir.

PIRLS 2026 çərçivə sənədinin fəsillərində olan yeniliklər, iştirakçı ölkələrdən Milli Tədqiqat Koordinatorları (MTK) və bir çox mütəxəssislər aktiv rol oynayıblar. Onlar sual nümunələrinin hazırlanması və çərçivə sənədinin fəsillərinin tərtibində kömək ediblər. Onların rəy və töhfələri,

sorğular üçün yeni maraq doğuran anlayışların müəyyənləşdirilməsinə kömək etmiş, çərçivə sənədlərinin oxu anlayışı üzrə nailiyətlərini ölçmək və zamanla hesabat vermək üçün aktuallığını qorumasını təmin etmişdir. Mütəxəssis komitələri, yəni Oxu üzrə İnkışaf Qrupu (OİQ) və Sorğuların İnkışaf Qrupu (SİQ), inkışaf edən nəzəriyyələr və siyaset yönümlü tədqiqatlar əsasında dəyişikliklərə rəhbərlik etmişdir.

## Fəsil 1

# PIRLS 2026 Oxu qiymətləndirməsi üzrə çərçivə sənədi

John Sabatini, Ann Kennedy, Erin Wry, Matthias von Davier

## Ümumi baxış

2026-ci ildə PIRLS (Oxu Savadlılığınıñ İnkışafı üzrə Beynəlxalq Tədqiqat) altıncı dəfə oxu bacarıqlarının qiymətləndirilməsini həyata keçirəcək. Bu tədqiqat, ölkələr arasında oxu nailiyyyətlərindəki 25 illik tendensiyaları nümayiş etdirən məlumatlar təqdim edəcək.

Oxu savadlılığı şagirdlərin akademik uğurunun və şəxsi inkışafının təməlidir. PIRLS, yeni və ya dəyişdirilmiş təhsil siyasetlərinin bu uğurlara necə təsir etdiyini öyrənmək üçün çox faydalı bir vasitədir. PIRLS 2026 Oxu Qiymətləndirməsi üzrə Çərçivə Sənədi və bu çərçivə sənədini qiymətləndirmək üçün hazırlanmış alətlər IEA-nın davamlı inkişaf və yeniliklərə olan öhdəliyini eks etdirir.

2026-ci ildən PIRLS kağız əsaslı qiymətləndirmədən rəqəmsal formata keçid edəcək. PIRLS oxu mətnlərini və sualları kompüter vasitəsilə şagirdlər üçün daha maraqlı və vizual cəlbedici bir fəaliyyət kimi təqdim edir. Bu, tapşırıqların təqdim olunmasını, şagird cavablarının qeydə alınmasını və qiymətləndirilməsini daha effektiv və səmərəli edir. Bundan əlavə, PIRLS 2026 çərçivə sənədi əvvəllər ePIRLS adlandırılan anlayışı da əhatə edir. 21-ci əsrдə uşaqların oxu nailiyyyətlərini başa düşmək üçün şagirdlərin rəqəmsal formatlarda, məsələn, veb saytlar və kompüterdə təqdim olunan digər formatlarda mətn məlumatını necə işlədiyini, tapdığını, anladığını və qiymətləndirdiyini öyrənmək vacibdir. Lakin, PIRLS 2026 tamamilə rəqəmsal bir qiymətləndirmə olsa da, bu, rəqəmsal və ya internet bacarıqlarının qiymətləndirilməsi deyil. Bu qiymətləndirmə çərçivə sənədində təsvir olunduğu kimi, PIRLS 2026 hələ də oxuyub-anlama bacarığını araşdırın bir tədqiqat olaraq qalır. PIRLS, oxu qabiliyyətini geniş bir

perspektivdən qiymətləndirir. Oxumağın sadəcə zövq almaq üçün yox, həm də fərqli dünyaları, mədəniyyətləri və yeni ideyaları kəşf etməyə imkan yaratdığını vurğulayır. Bu, şagirdlərin müxtəlif baxış bucaqları və perspektivlərini anlama qabiliyyətini də genişləndirir. PIRLS, müxtəlif mətnlər və mətn xüsusiyyətləri üzərində düşünməyi də əhatə edir. Bu, fərdi və ictimai məqsədlərə çatmaq üçün istifadə olunan bir yanaşmadır və bu yanaşma "məqsədin üçün oxumalısan" kimi tərif olunur. Bu baxış günümüz cəmiyyətində daha da əhəmiyyətli hala gəlir, çünki indi şagirdlərin oxu yolu ilə əldə etdikləri məlumatları necə istifadə etdiklərinə daha çox diqqət yetirilir. Diqqət artıq axıcılığı və ilkin oxuyub-anlama biliklərini göstərməkdən başa düşüləni yeni vəziyyətlərdə və fərdi məqsədlərdə tətbiq etmə bacarığını nümayiş etdirməyə yönəlir (bax, PIRLS 2021 Ensklopediyası).

Oxu nailiyyəti qiymətləndirilməsi üzrə PIRLS çərçivə sənədi ilk dəfə 2001-ci ildə həyata keçirilən qiymətləndirmə üçün hazırlanmışdır və bu çərçivə sənədində PIRLS-in oxu savadlılığı tərifinin mahiyyətini müəyyən etmək və oxuyub-anlama aspektlərini müəyyənləşdirmək üçün IEA-nın 1991-ci il Oxu Savadlılığı Tədqiqatından istifadə edilmişdir. O vaxtdan bəri PIRLS qiymətləndirmə çərçivə sənədi hər növbəti qiymətləndirmə dövrü üçün yenilənib və indi PIRLS 2026 üçün də tətbiq olunub.

## Oxu savadlılığının tərifi

PIRLS-in oxu savadlılığı tərifi, IEA-nın 1991-ci il tədqiqatına əsaslanır. Bu tədqiqatda oxu savadlılığı "cəmiyyət tərəfindən tələb olunan və ya fərd tərəfindən qiymətləndirilən yazılı dil formalarını anlama və istifadə etmə bacarığı" kimi təsvir edilib.

Bu tərif ardıcıl qiymətləndirmə dövrləri üzrə genişləndirilir və bütün yaş qruplarından olan oxucular və müxtəlif yazılı dil formaları üçün uyğunluğunu qoruyur. Eyni zamanda, gənc şagirdlərin peşəkar oxuculara çevrilməsi zamanı oxu təcrübələrinin bəzi aspektlərini açıq şəkildə qeyd edir, məktəb və gündəlik həyatda oxumağın geniş əhəmiyyətini vurğulayır və bu günün texnologiya dünyasında mətn mənbələrinin artan müxtəlifliyini nəzərə alır.

PIRLS-in oxu savadlılığı tərifi belədir:

Oxu savadlılığı, cəmiyyət tərəfindən tələb olunan və fərd tərəfindən qiymətləndirilən yazılı dil formalarını anlamaq və istifadə etmək bacarığıdır. Oxucular müxtəlif formadakı mətnlərdən mənanı düzəldə bilirlər. Onlar öyrənmək, məktəbdə və gündəlik həyatda oxucu qruplarına qoşulmaq və əylənmək üçün oxuyurlar.

Oxu ilə bağlı bu fikir oxu savadlılığının konstruktiv və interaktiv bir proses olduğunu bildirən çoxsaylı nəzəriyyələri əks etdirir. Məna, oxucuların mətnlərlə və oxu məqsədləri ilə olan qarşılıqlı əlaqələri vasitəsilə yaranır. Bu, konkret oxu təcrübələri kontekstində baş verir. Oxucular aktiv şəkildə mənanı qurur, mətnlə əlaqələndirərək düşünür, əvvəlki biliklərini istifadə edir və birləşdirir, effektiv oxu strategiyalarını bilir və tətbiq edir, həmçinin oxuduqları barədə düşünürərlər. Oxu əvvəlində, oxu zamanı və oxudan sonra şagirdlər mənanı yaratmaq üçün müxtəlif dil bacarıqlarından, eləcə də digər koqnitiv və metakognitiv strategiyalardan istifadə edirlər. Bundan başqa, oxucunun olduğu vəziyyət mənanın yaranmasına təsir göstərə bilər; məsələn, oxumağa maraq və motivasiya verə, yaxud diqqəti yayındıraraq və ya prosesi çətinləşdirərək mane ola bilər.

Dünyanı və özlərini tanımaq üçün oxular fərqli mənbələrdən olan müxtəlif mətn növlərindən yararlana bilərlər. Hər mətn növü müxtəlif formalarda və bu formalardan ibarət kombinasiyalarda ola bilər. Bunlara kitablar, jurnallar, sənədlər və qəzetlər daxildir. Rəqəmsal cihazlarda oxuyarkən, tez-tez veb-saytlarda və ya oflayn resurslarda mətn və media ilə qarşılıqlı əlaqə qurulur.

Artıq internet mənbələrindən oxumaq və öyrənmək məktəb proqramlarının mühüm bir hissəsi halına gəlib və şagirdlərin məktəbdə və məktəb xaricində məlumat əldə etmələrinin əsas yollarından biri olub. Onlayn mətnləri və onların xüsusiyyətlərini və strukturlarını oxumaq və idarə etmək üçün uyğunlaşdırılmış və ya öyrənilmiş oxu bacarıqları və strategiyaları oxu nailiyyətləri üçün vacibdir. Veb-saytlar adətən bir neçə səhifə və nişandan ibarət olur və istifadəçilərə mətn və digər məlumatlar arasında qeyri-xətti şəkildə gəzməyə imkan verən daxili keçidlər təqdim edir. Bu onlayn mühit oxu və öyrənmə baxımından bəzi xüsusi çətinliklər yarada bilər.

Məsələn, bir veb saytında və ya bir neçə sayt arasında məlumatları tapmaq və anlamaq adətən daha yüksək səviyyədə özünü idarəetmə və qiymətləndirmə bacarıqları tələb edir. Bu bacarıqlar oxucunun ehtiyaclarına uyğun olub-olmadığını müəyyən etmək üçün vacibdir. Beləliklə, onlayn mühitdə məlumatın mənasını başa düşmək üçün yeni bacarıqları əvvəlki oxu və anlama üsulları ilə birləşdirmək lazımdır.

Azyaşlı şagirdlər oxu və öyrənmə sahəsində müxtəlif kontekstlərə daxil olduqda, oxuduqları mətnləri daha yaxşı anlamaq üçün fərqli qruplarla müzakirə etmək və ya paylaşmaq fürsəti tapdıqlarında mətnlərin mənasını daha ətraflı formada qavrayırlar. Oxu ilə bağlı sosial qarşılıqlı təsirlər bir və ya bir neçə oxucu qrupunda iştirak etmək, gənc şagirdlərin mətnləri başa düşməsində və qiymətləndirməsində, müxtəlif baxış bucaqlarını öyrənməsində, yeni məlumat mənbələri tapmasında və mənaların fərqli şərhlərini dərk etməsində əhəmiyyətli rol oynaya bilər. Sosial mühitlər fiziki olaraq sinifdə və ya sinif xaricində (məktəb və ya ictimai kitabxanalar kimi) yaradıla bilər və eyni zamanda kompüter və ya internet vasitəsilə ünsiyyət alətləri və platformalarında da mövcud ola bilər.

Şagirdlər arasında rəsmi və qeyri-rəsmi sosial ünsiyyət imkanları onların baxış bucaqlarını genişləndirərək oxumağı sinif yoldaşları və digər insanlarla paylaşıqları bir təcrübə kimi görmələrinə kömək edə bilər.

Bu fəaliyyətlər məktəbdən kənar qruplara da yayılaraq gənc şagirdlərin ailələri və dostları ilə oxuduqları ideyalar, hekayələr və məlumatlar haqqında söhbət etmələrinə imkan tanır. Oxu anlayışının sosial tərəfi oxu tərifində vurğulansa da, PIRLS bu aspekti qiymətləndirmə bölməsində birbaşa olaraq qiymətləndirmir. Bununla belə, bu məsələ kontekst sorğularında ev və məktəb mühitlərini anlamaq üçün önemli bir faktor kimi diqqətə alınır.

## PIRLS-in oxu nailiyyəti qiymətləndirməsi üzrə çərçivə sənədi

Bu sənəd, PIRLS beynəlxalq qiymətləndirməsinin əsasını təşkil edir və şagirdlərin dördüncü sinifdə oxu nailiyyətlərini qiymətləndirir. Bu çərçivə sənədi, gənc şagirdlərin məktəbdə və məktəb xaricində oxuduqlarının əksəriyyətini əhatə edən iki əsas məqsədə fokuslanır: ədəbi təcrübə və məlumatın əldə edilməsi və istifadə edilməsi. Bundan əlavə, PIRLS qiymətləndirməsi hər iki oxu məqsədində dörd əsas anlama prosesini əhatə edir: diqqəti cəmləmək və açıq şəkildə bildirilən məlumatı əldə etmək, sadə nəticələr çıxarmaq, ideyalar və məlumatları şərh etmək və əlaqələndirmək, həmçinin məzmunu və mətn elementlərini dəyərləndirmək və tənqid etmək.

Oxu məqsədləri və anlama prosesləri həm bir-birindən ayrı işləmir, həm də şagirdlərin yaşadığı və öyrəndiyi mühitdən ayrı deyil. Anlama prosesləri şagirdlərin müxtəlif çətinlik dərəcələrindəki mətnləri başa düşmək üçün yerinə yetirməli olduğu daha mürəkkəb əməliyyatları təsvir edir; məqsədlər isə bu proseslərin tətbiq edildiyi mətnləri iki əsas kateqoriyaya ayırrı. Eyni zamanda, bu məqsəd və proseslərin onlayn oxu savadlılığı mühitini də əhatə edəcək şəkildə genişləndirildiyini və ətraflı izah edildiyini qeyd etmək lazımdır.

## PIRLS çərçivə sənədinin əsas məqamları

PIRLS-də oxu qiymətləndirməsinin əsasını iki oxu məqsədi və dörd anlama prosesi təşkil edir. Cədvəl 1, PIRLS tərəfindən qiymətləndirilən hər bir prosesə uyğun olan oxu məqsədlərinin faizlərini və bu proseslərlə uyğunlaşan tapşırıqların təxminli faizlərini təqdim edir.

**Cədvəl 1:** PIRLS oxu qiymətləndirməsində hər bir oxu məqsədinə və anlama prosesinə ayrılmış faizlər

Oxu məqsədləri	
Ədəbi təcrübə	50 %
Məlumatın əldə edilməsi və istifadəsi	50 %
<b>Anlama prosesləri</b>	
Diqqəti cəmləmək və açıq şəkildə bildirilən məlumatı əldə etmək	20 %
Sadə çıxarışlar etmək	30 %
İdeyaları və məlumatları şərh etmək və əlaqələndirmək	30 %
Məzmunu və mətn elementlərini qiymətləndirmək və tənqid etmək	20 %

PIRLS-də oxu nailiyyəti həm ümumi nəticə olaraq, həm də oxu məqsədləri və anlama prosesləri üzrə ayrı-ayrı kateqoriyalarda təqdim olunur. Anlama prosesləri iki alt kateqoriyada birləşdirilir: məlumatları tapmaq və sadə nəticələr çıxarmaq; ideyaları şərh etmək, əlaqələndirmək və qiymətləndirmək. Oxu nailiyyətini

necə təqdim olunduğu ilə bağlı daha ətraflı məlumatlar 3-cü Fəsildə təqdim olunub.

## Oxu məqsədləri

Dünyada oxu savadlılığı, insanların oxu səbəbləri ilə birbaşa bağlıdır. Ümumiyyətlə, bu səbəblər oxumağın zövq və şəxsi maraq üçün, öyrənmək məqsədilə və cəmiyyətdə iştirak etmək üçün olmasıdır. Oxu həm də sosial kommunikativ qarşılıqlı əlaqəni əhatə edə bilər, çünki oxucular oxuduqları mövzular barədə başqaları ilə müzakirələr apararaq təcrübə və baxış bucaqlarını paylaşırlar. Artıq bu oxu prosesi daha çox elektron cihazlarda (məsələn, kompüterlər, planşetlər və ya smartfonlar) həyata keçirilir. Bu, mətnləri aktiv formada gözdən keçirmək, müxtəlif funksiyalardan istifadə etmək və yeni xüsusiyyətlərlə tanış olmaq kimi həm imkanlar, həm də çətinliklər təqdim edir. Azyaşlı şagirdlər oxu bacarıqlarını inkişaf etdirib müxtəlif fənnlərdə öyrənmək üçün oxumağa ehtiyac duyduqca, kitablar, digər fiziki materiallar və rəqəmsal mənbələrdən (məsələn, internetdən) məlumat əldə etmək daha da vacib olur.

Bu oxu məqsədləri ilə uyğun olaraq, PIRLS ədəbi təcrübəsi üçün oxumağa və məlumat əldə edib istifadə etməyə yönəlmüş oxu vərdişlərinə diqqət yetirir. Azyaşlı şagirdlər üçün hər iki oxu məqsədi vacib olduğundan, PIRLS hər iki məqsədi qiymətləndirmək üçün eyni nisbətdə material təqdim edir. PIRLS mətnləri ümumilikdə ədəbi və məlumatlandırmaçı mətnlər olaraq iki kateqoriyaya bölünür. Bu mətnlərə verilən suallar isə hər bir oxu məqsədinə uyğun mətn xüsusiyyətlərini eks etdirir. Yəni, ədəbi kateqoriyaya daxil olan mətnlərə mövzu, süjet hadisələri, personajlar və mühitlə bağlı suallar verilir, məlumatlandırmaçı mətnlərə isə mətnlərdə verilən məlumatlarla əlaqədar suallar əlavə edilir. Mətnlər oxu məqsədlərini bir-birindən ayırsa da, oxucuların istifadə etdiyi oxuyub-anlama prosesləri hər iki məqsəd üçün çox oxşardır; buna görə də, PIRLS-də anlama prosesləri bütün mətnlər üzrə eyni şəkildə qiymətləndirilir.

PIRLS qiymətləndirməsində istifadə olunan ədəbi və informativ mətn kateqoriyaları, oxucuların müxtəlif məqsədlərinə əsasən mətn növləri ilə uyğundur. Məsələn, ədəbi təcrübə üçün bədii əsərlər, məlumat əldə etmək üçün isə ümumiyyətlə, informativ məqalələr və təlimat mətnləri oxunmalıdır. Lakin, oxu məqsədləri həmişə mətn növləri ilə dəqiq uyğunlaşdırır. Məsələn, bioqrafiyalar və avtobioqrafiyalar həm ədəbi, həm də informativ məqsədlərə xidmət edə bilən müxtəlif xüsusiyyətlərə malik ola bilər. Bundan başqa, oxucunun bir mətn növünü oxumaq məqsədi şəxsi maraq, öyrənmək, yeni bacarıqlar əldə etmək və ya bir neçə məqsədin qarışığı ola bilər.

Fərqli mətn növləri ideyaların necə düzülüb təqdim edildiyi baxımından müxtəlif üsullardan istifadə edir, bu da mənanı anlamaqda müxtəlif yanaşmalara yol açır. Mətnin təşkilatı və formatı yazılı materialın ardıcıl şəkildə düzülməsini və ya şəkillər və cədvəllərlə birlikdə verilmiş sözlər və ifadələrin istifadəsini əhatə edə bilər. Məsələn, informativ mətnlərdə müəlliflər oxucunu inandırmaq məqsədilə təsvir edə, izah edə, müqayisə və fərqləndirmələr edə və ya bir arqument təqdim edə bilər. Mətnin məzmunu, quruluşu və ya üslubu oxucunun mətni necə anlamasına təsir edə bilər.

Həmcinin qeyd edildiyi kimi, mənaların qurulduğu və məqsədlərin həyata keçirildiyi yer oxucular, mətnlər, məqsəd və ya tapşırıqlar arasındaki qarşılıqlı əlaqədir. PIRLS-də mətnləri seçərkən məqsəd müxtəlif oxu növlərini əhatə edən geniş mətn çeşidlərini təqdim etməkdir. Məqsəd, qiymətləndirmədə iştirak edən şagirdlərə məktəbdə və məktəbdən kənarda qarşılaşa biləcəkləri real oxu təcrübələrini mümkün qədər bənzər şəkildə təqdim etməkdir.

## Ədəbi təcrübə üçün oxu

Ədəbi oxu fəaliyyətində, oxucular mətnə daxil olaraq hadisələr, mühitlər, hərəkətlər, nəticələr, xarakterlər, atmosfer, hissələr və fikirlərlə maraqlanır və dildən zövq alaraq oxuyur. Ədəbiyyatı daha yaxşı başa düşmək və qiymətləndirmək üçün hər oxucu öz təcrübələrini, hissələrini, dilə verilən dəyərini, sevgisini və ədəbiyyat növləri haqqında bildiklərini mətni ilə bölməlidir. Azyaşlı oxucular üçün ədəbiyyat, qarşılaşmadıqları vəziyyətləri və hissələri kəşf etməyə imkan tanıyalaraq, alternativ baxış bucaqlarını və perspektivləri anlamağa və təhlil etməyə kömək edə bilər. Nağıl ədəbiyyatında göstərilən hadisələr, hərəkətlər və nəticələr oxuculara təsəvvür edərək müxtəlif vəziyyətləri yaşamaq və bu vəziyyətlərdən real həyatı daha yaxşı anlamaq imkanı tanıyar. Mətn, hekayəciyə və ya əsas personajda aid baxış bucağını təqdim edə bilər, bəzən isə daha mürəkkəb mətnlər bir neçə perspektivə sahib ola bilər. Məlumat və fikirlər birbaşa olaraq və ya dialoqlar və hadisələr vasitəsilə təqdim oluna bilər. Qısa hekayələr və romanlar bəzən hadisələri zaman ardıcılığına uyğun təqdim edir, bəzən isə daha mürəkkəb şəkildə keçmişə qayıdlıqlar və zaman dəyişiklikləri ilə daha mürəkkəb şəkildə göstərir. Ədəbi mətnlərə əlavə olunan təsvirlər oxu təcrübəsini daha maraqlı edir, oxucuları cəlb edir və mətnlə daha dərin əlaqə qurmağa kömək edir.

PIRLS-də əsasən nağıl ədəbiyyatından istifadə olunur. Ölkələr arasındaki fərqli dərs proqramları və mədəni fərqliliklər səbəbi ilə, PIRLS bəzi ədəbiyyat növlərini programa daxil etməkdə çətinlik yaşayır. Məsələn, şeirin tərcüməsi çətin olduğu üçün bu növ mətnlərdən adətən istifadə edilmir.

## Məlumat əldə etmək və istifadə etmək üçün oxu

Məlumat xarakterli mətnlər müxtəlif məqsədlər üçün həm oxunur, həm də yazılır. Bu mətnlər əsasən məlumat vermək üçün yazılsa da, yazıçılar tez-tez fərqli məqsədlərlə mövzularını təqdim edirlər. Məktəblərdə şagirdlərə təqdim olunan məlumat xarakterli mətnlər adətən etibarlı və güvənilən mənbələrdən, məsələn, təhsil nəşriyyatlarından seçilir. Bu mətnlər, əsasən faktiki məlumat təqdim etmək və ya ən azından qəsdən aldadıcı olmamaq məqsədini güdürlər. Məsələn, müəlliflər faktları və izahları məlumatlandırmaçı xülasə, məntiqi əsaslandırma və ya balanslı arqumenlər vasitəsilə təqdim edə bilərlər. Hətta etibarlı mənbələrdən olsa belə oxucular öz fikirlərini və baxışlarını formalasdırmaq üçün tənqididən yanaşma ilə mətni oxumalıdır. Bu yanaşma, mətnlərdə təqdim olunan məlumatlarla öz anlayışlarını necə formalasdırıqlarına və ya yenilədiklərinə təsir edəcək. Oxucular etibarlı mənbələrdən kənarə çıxdıqda, tənqididə düşünmə və qiymətləndirmə bacarıqları daha da inkişaf etməli və anlama prosesində ön planda olmalıdır. Internetdə çox sayıda etibarlı və faydalı məlumat var, amma bəzən etibarlı görünən vəb saytlar və mətnlərdə məlumatların bəzisi və ya bütünlükdə hamısı doğru olmaya bilər. Bütün PIRLS mətnləri isə etibarlı mənbələrdən götürülür.

Mətnlərin müxtəlif funksiyalarını yaxşı başa düşmək üçün məlumatı məzmun, təşkilat və forma baxımından fərqli təqdim etmək mümkündür. Azyaşlı şagirdlər müxtəlif məzmunları əhatə edən məlumat xarakterli mətnləri (məsələn, elmi, tarixi, coğrafi və sosial mövzularla bağlı) oxuya bilərlər. Bu mətnlərdə məzmunun quruluşu da fərqli ola bilər. Məsələn, səbəb-nəticə və ya müqayisə-qarşılaşdırma strukturundan istifadə edərək, tarixi faktlar xronoloji ardıcılıqla təşkil oluna, təlimat və ya prosedurlar addım-addım sıralana, arqument isə məntiqi şəkildə təqdim edilə bilər.

Məlumat müxtəlif formatlarda təqdim oluna bilər. Həm statik mətnlər (məsələn, təlimat kitabçaları və qəzetlər), həm də veb-saytlar məlumatı siyahılar, cədvəllər, qrafiklər, diaqramlar, videolar və digər çoxmodallı formatlarda təqdim edilə bilər.

Bundan əlavə, reklamlar, elanlar, yan panellər və xronologiyalar kimi əlavə və dəstəkləyici məlumatların qurulmasında müxtəlif yanaşmalar mövcuddur.

Qeyd edildiyi kimi, onlayn məlumatlar çox vaxt müxtəlif formatlarda təqdim edilir. Veb saytlar çap materiallarında mümkün olmayan interaktiv və təcrübi xüsusiyyətlərə malik ola bilər. Çoxformatlı mətnlər müxtəlif ünsiyyət üsullarını istifadə edir və oxucu bu üsulları birləşdirərək mətnin mənasını çıxarıır. Məsələn, onlayn mətn təqdimatları vizual maraq, təsvir və ya əsas məlumat mənbəyi kimi dinamik elementləri birləşdirə bilər. Ümumi elementlərə videolar, audio kliplər, animasiyalı qrafiklər, hiperlinklər və açılan pəncərələr daxildir. Onlayn mətnlərdə məlumatların görünməsi və yoxa çıxmazı, fırlanması və ya rəng dəyişməsi kimi müxtəlif vizual işarələrdən də istifadə edilə bilər. İnternetdə yazılı mətnləri axtarış öyrənmək, bu çətin mühitdə yaranmış məlumatı başa düşməyi tələb edir. Onlayn oxu zamanı effektiv öyrənmək üçün müxtəlif mətnləri birləşdirmək mütləqdir, çünkü bu mətnlər fərqli, ziddiyətli fikirlər və ya tamamlanmamış informasiyalar təqdim edə bilər. Mətnləri uğurla birləşdirmək üçün məlumat bazası, verilən tapşırığa uyğunluq və digər mənbələrlə əlaqələr kimi mətn elementlərini və atributlarını tanı'yib qiymətləndirmək vacibdir. PIRLS-də istifadə olunan məlumat xarakterli mətnlər şagirdlərin məktəbdə və məktəbdən kənarda yaşadığı real oxu təcrübələrini əks etdirir. PIRLS-də informativ mətnlərin bəzisi animasiyalı qrafiklər, hiperlinklər və açılan pəncərələri əhatə edir. PIRLS-də istifadə olunan məlumat xarakterli mətnlər şagirdlərin məktəbdə və məktəbdən kənarda yaşadığı real oxu təcrübələrini əks etdirir. Adətən, bu mətnlər və veb saytlar gənc oxular üçün yazmağı yaxşı bilən müəlliflər tərəfindən hazırlanır. Bundan əlavə, iştirak edən ölkələr bir çox mətnləri onların şagirdlərinin oxuduğu məlumat xarakterli materialları təmsil edən nümunələr kimi təqdim edir.

Uğurlu internet araşdırması və oxuyub-anlama üçün əsas komponentlərdən biri, məqsədlərə uyğun məlumat tapmaq bacarığıdır. Oxular, hədəf qoymaları məlumatı təqdim edən veb saytları seçmək üçün bir və ya daha çox mənbəni qiymətləndirməli, uyğun veb saytlara keçməli və yeni məzmun üçün keçidlərə daxil olmalıdır. Mənbələri qiymətləndirmək, hələ oxunmamış mətnlərin potensial faydalılığını anlamaq kimi əlavə anlama tələb edir (məsələn, axtarış nəticələrini və ya keçidləri qiymətləndirərkən). Bir veb-sayta və ya səhifəyə daxil olduqdan sonra, oxular təqdim olunan müxtəlif məlumat və mətnlərin əhəmiyyətini qiymətləndirməli, eyni zamanda reklamlar və digər diqqəti yayındıran elementləri gözardı etməlidirlər. Bu, tapşırıga diqqəti yönəltmək və digər maraqlı mövzular və ya reklamlar tərəfindən yayındırılmamaq üçün özünü tənzimləmə proseslərini əhatə edir. Əslində, onlayn məlumat axtarmaq istifadə olunan vasitələr və mənbələrin sayı baxımından fərqli olsa da, axtarışın məqsədi baxımından kitabxanada kitab və ya məqalə axtarmağa çox oxşayır. Fiziki bir bina daxilində kitab rəfləri və kitabxana kataloqları arasında axtarış etmək kimi, onlayn axtarış da müvafiq məlumatı tapmaq məqsədi güdür. Əlavə çətinliklər məlumat axtarışının bir hissəsidir və oxu təcrübəsi ilə əlaqəli bacarıqları tələb edir, amma bunlar PIRLS qiymətləndirməsinin əsas mövzusu deyil.

## Oxuyub-anlama prosesləri

PIRLS dördüncü sinif oxucuları tərəfindən tipik olaraq istifadə olunan dörd geniş əsaslı oxuyub-anlama prosesini qiymətləndirir: 1) diqqəti cəmləmək və açıq şəkildə bildirilən məlumatı əldə etmək; 2) Sadə çıxarışlar etmək; 3) İdeyaları və məlumatları şərh etmək və əlaqələndirmək; 4) Məzmunu və mətn elementlərini qiymətləndirmək və tənqid etmək. Bu prosesləri keçmək azyaşlı uşaqlara başa düşdüklərini yoxlamağa, yanaşmalarını və oxu məqsədlərini tənzimləməyə imkan verən metakoqnitiv prosesdir. Əlavə olaraq, oxucuların oxumağa gətirdikləri bilik və təcrübələr, onlara dil, mətnlər və dünya barədə anlayış qazandırır və bu vasitə ilə onlar materialın mənasını izah edirlər.

PIRLS-də bu dörd anlama prosesi, hər bir mətn (və ya mətnlər qrupu) və ya tapşırıga suallar hazırlamaq üçün əsas kimi istifadə olunur. Mətnlərdəki müxtəlif oxuyub-anlama proseslərini göstərən sualların müxtəlifliliyi, şagirdlərin yazılı mətnlərdən mənalar çıxarma bacarıqlarına və qabiliyyətlərini göstərmələrinə imkan verir. Bundan əlavə, PIRLS 2026-da istifadə olunan suallar, standart çoxseçimli və yazılı cavab formatlarından fərqli olaraq, rəqəmsal platformanın imkanlarından istifadə edir (məsələn, sürüsdür və burax kimi).

Qiymətləndirmə suallarını hazırlayarkən, mətnin uzunluğu və mürəkkəbliyi ilə oxu tapşırığının tələb etdiyi anlama səviyyəsi arasında əhəmiyyətli bir qarşılıqlı əlaqə olduğunu nəzərə almaq lazımdır. Ümumiyyətlə, açıq şəkildə verilmiş məlumatı tapmaq və çıxarmaq, məsələn, mətnin bütünü təhlil edib, bu təhlilləri xarici fikirlərlə və təcrübələrlə birləşdirməkdən daha asan ola bilər. Lakin, mətnlər və tapşırıqlar uzunluq, dilin mürəkkəbliyi, ideyaların mücərrədliyi, təşkilat forması və düşüncə tələbi baxımından fərqlənə bilər. Əlbəttə, çoxsəhifəli və mürəkkəb cümlələr olan bir vəbsaytdan məlumat tapmaq və çıxarmaq, sadə cümlə quruluşuna malik qısa bir hekayədən məlumat çıxarmaqdan daha çətindir. Beləliklə, mətnin məzmunu sualların mürəkkəbliyinə təsir göstərir, həmçinin bu, dörd müxtəlif oxuyub-anlama prosesinin həm arasında, həm də daxilində öz təsirini göstərir.

### Diqqəti cəmləmək və açıq şəkildə bildirilən məlumatı əldə etmək

Oxular, mətndə açıqca təqdim olunmuş məlumatlara müxtəlif dərəcələrdə diqqət yetirirlər. Mətndəki bəzi fikirlər xüsusi diqqəti cəlb etdiyi halda, digər fikirlər isə diqqəti cəlb etməyə bilər. Məsələn, oxular mətndəki mənanın doğruluğunu və ya əksini təsdiqləyən fikirlərə diqqət yetirə bilər, maraqlı bir detallardan təsirlənə bilər və ya ümumi oxu məqsədlərinə uyğun məlumatları tapmaq üçün mətni sürətlə nəzərdən keçirə bilər. Məktəb tapşırıqlarında oxular tez-tez mətndə açıq şəkildə ifadə olunan məlumatları əldə etməyə ehtiyac duyurlar. Bu, onların suallarına cavab tapmağa və ya mətndəki məna haqqında nə anladıqlarını yoxlamağa kömək edir. Məlumatı uğurla tapmaq üçün, sözlərin, ifadələrin və ya cümlələrin dərhal və avtomatik başa düşülməsi və bunların axtardığınız məlumatla əlaqəli olduğunu anlamaq vacibdir. PIRLS testində sualları təsnif edərkən, sualın əsas hissəsini və düzgün cavabı mətndəki məzmunu uyğun olaraq qiymətləndirmək çox önemlidir. Əgər sualın əsas hissəsi və doğru cavab mətndən eyni sözləri istifadə edir və bir-birinə yaxın yerlərdə yerləşirsə, həmin sual "diqqəti bir yerə cəmlə və məlumatı əldə et" ifadəsi kimi təsnif edilir. Əgər sualda sinonimlərdən istifadə olunursa, o, yenə də "diqqəti bir yerə cəmlə və məlumatı əldə et" kimi təsnif edilir. Əgər əlaqə daha dolayısı və qeyri-dəqiq olarsa, sual "sadə nəticə çıxarma" kimi təsnif ediləcək.

Bu cür mətnin işlənmə növünü əks etdirə bilən oxu tapşırıqları aşağıdakılardır:

- Oxu məqsədinizə uyğun məlumatları tapmaq və əldə etmək
- Xüsusi fikirləri axtarmaq
- Sözlərin və ya ifadələrin təriflərini axtarmaq

- Hekayənin mühitini müəyyən etmək (məsələn, zaman və yer)
- Əsas cümləni və ya əsas fikri tapmaq (əgər açıq şəkildə ifadə edilibsə),
- Qrafikdə və ya veb səhifəsində (məsələn, qrafik, cədvəl, xəritə) xüsusi məlumatları müəyyən etmək.

## Sadə nəticələr çıxarmaq

Oxular mətnin mənasını qurarkən, açıq-aydın ifadə olunmayan ideyalar və məlumatlar haqqında nəticələr çıxarırlar. Nəticə çıxarmaq oxulara mətnlərin sadəcə üzərindən keçməyə, eyni zamanda mətnlərdə tez-tez rast gəlinən məna boşluqlarını doldurmağa kömək edir. Bəzi nəticələr daha sadə olur, çünki əsasən mətnin bir hissəsindəki məlumatlara əsaslanır—oxular yalnız iki və ya daha çox fikri birləşdirməli olurlar. Fikirlər özləri açıq-aydın ifadə olunsa da, onlar arasındaki əlaqə bu formada deyil, buna görə də bu əlaqəni oxucu nəticə çıxararaq özü müəyyən etməlidir. Bundan əlavə, nəticə mətnin özündə açıq şəkildə ifadə olunmasa da, mətnin mənası nisbətən aydın qalır.

Bacarıqlı oxular bu cür nəticələri çox vaxt avtomatik olaraq çıxarırlar. Onlar iki və ya daha çox məlumatı dərhal birləşdirə bilər, mətnin özündə açıq-aydın göstərilməsə də, əlaqəni başa düşə bilərlər. Çox vaxt müəllif mətnini elə yazar ki, oxular asanlıqla və ya dərhal nəticəyə gəlsinlər. Məsələn, bir hekayədə bir xarakterin hərəkətləri müəyyən bir xarakter xüsusiyyətini açıq şəkildə göstərir, və əksər oxular həmin xarakterin şəxsiyyəti və ya baxış bucağı haqqında eyni nəticəyə gəlir.

Bu cür oxu zamanı, şagirdlər adətən söz, ifadə və ya cümlə mənasından daha kənara çıxaraq, mətnin bir hissəsinin mənasına diqqət yetirirlər. Onlayn oxu zamanı, bu, adətən məlumat axtarışında hansı üsulların daha yaxşı olacaqı barədə nəticə çıxarmağı tələb edir. Vebdə oxular həmçinin, müəyyən bir kecidə və ya başqa bir səhifəyə kecidin lazımlı olub-olmadığı və ya faydalı olub-olmadığı ilə bağlı nəticə çıxara bilərlər.

Əgər təsnifat zamanı sualın əsas hissəsi və düzgün cavab mətnin orijinal ifadələrinin və cümlələrinin parafrazlarından istifadə edirsə, həmin sual “sadə nəticə çıxarma” kimi qiymətləndirilir. Əgər düzgün cavablar mətnin bir neçə

yerində yerləşirsə, amma maddənin əsas hissəsi və düzgün cavab mətnin eyni sözlərdən istifadə edirsə, bu maddə “sadə nəticə çıxarma” kimi qiymətləndirilir.

### **Bu cür mətn emalını nümunə göstərən oxu tapşırıqları bunları əhatə edə bilər:**

- Bir hadisənin başqa bir hadisəyə səbəb olduğunu başa düşmək,
- Bir personajın hərəkətinin səbəbini izah etmək,
- İki personaj arasındaki əlaqəni təsvir etmək,
- Müəyyən bir məqsəd üçün hansı mətn və ya veb-səhifə hissəsinin kömək edəcəyini tapmaq

## İdeyaları və məlumatları şərh etmək və əlaqələndirmək

Sadə nəticə çıxarmaqla, fikirləri və məlumatları şərh edib birləşdirən oxucular, mətnin yerli və ya qlobal mənalarına fokuslanı və ya detalları ümumi mövzular və fikirlərlə əlaqələndirə bilər. Hər halda, bu oxucular müəllifin məqsədini anlamağa çalışır və mətnin tam mənasını daha dərindən başa düşməyə yönəlirlər.

Oxucular fikirləri şərh edərkən və birləşdirərkən, məqsəd mətnin mənasını şəxsi bilik və təcrübələrlə daha yaxşı başa düşməkdir. Eyni zamanda, digər mümkün mənaları da araşdıraraq daha geniş bir anlayış əldə etməyə çalışırlar. Məsələn, oxucular mətnin sözləri ilə kifayətlənməyərək, öz təcrübələrindən istifadə edərək bir personajın gizli motivlərini başa düşməyə çalışa və ya məlumatı gözlərində canlandıra bilərlər.

Oxucular bu izahetmə prosesinə qosularkən, yalnızca açıq əlaqələr deyil, həm də fərqli baxış bucaqlarına əsaslanaraq fərqli insanların müxtəlif formada görə biləcəyi gizli əlaqələr qururlar. Buna görə də, fikirləri şərh edərək və əlaqələndirərək yaranan mənalar oxucular arasında fərqli ola bilər, çünkü hər bir oxucu oxu tapşırığına gətirdikləri təcrübə və biliklərinə görə fərqli nəticələr çıxara bilər. Təhsil yeni biliklər öyrənməkdən, həmçinin mətnlərdə açıq və ya gizli təqdim olunan sübutlara əsaslanaraq əvvəlki bilikləri yeniləmək və düzəltməkdən ibarətdir. Lakin yalnız şəxsi baxışlara və fərdi təcrübələrə əsaslanan fərdi izahlar oxu qiymətləndirməsi üçün uyğun deyil. PIRLS-də, oxuyub-anlama sualları vasitəsilə əldə edilən şərhlər mətnə əsaslanmalı və mətnin təsvir etdiyi aspektləri uyğun sübutlarla şərh etməlidir.

İnternetdən istifadə etmək müxtəlif onlayn mənbələrdən məlumat oxumaq və mənimsemək bacarığını tələb edir. Müxtəlif mətnlərdən məlumatları əlaqələndirmək və sintez etmək məzmundan asılı olmayaraq çətindir, çünkü oxucular yalnız bir mətni anlamaqla kifayətlənməməli, eyni zamanda iki və ya daha çox mətn arasındaki məlumatları bir araya gətirməlidirlər. Bu, onlayn mühitdə müvafiq yazılı məlumatları fərqli vəb səhifələrində əlaqələndirməyi, həmçinin qrafiklər, animasiyalar, videolar, açılan pəncərələri, dəyişdirilən mətn və qrafikləri istifadə etməyi əhatə edir.

"İdeyaları və məlumatları şərh edib və bir-biri ilə əlaqələndirmək" kateqoriyasına daxil olan suallarda, mətndə birbaşa qeyd edilməsə də, əsaslandırılmış konseptlər və ümumiləşdirmələrdən istifadə edilib. Yeni fikirlər və çıxarılan nəticələr, həm maddənin özündə, həm də mətndə olan məlumatlara əsaslanaraq ortaya çıxa bilər. Tam bal almaq üçün cavab, mətni tam başa düşməyi və ya ən azı onun əhəmiyyətli hissələrini anlamağı tələb edir. Bundan əlavə, cavab mətndə sadəcə yazınlardan daha irəlidə olan fikirləri və ya məlumatları təqdim etməlidir.

Bu cür mətn işləmə növünü göstərən oxu tapşırıqları aşağıdakılardan ola bilər:

- Mətnin ümumi mesajını və ya əsas mövzusunu müəyyən etmək
- Personajların hərəkətləri üçün alternativlər düşünmək
- Mətn məlumatlarını müqayisə etmək və fərqləndirmək

- Hekayənin ruh halını və ya tonunu anlamaq
- Mətn məlumatlarının gündəlik həyatda necə istifadə oluna biləcəyini şərh etmək,
- Və ya müxtəlif mətnlərdə və ya veb-saytlarında təqdim olunan məlumatları müqayisə etmək və fərqləndirmək.

## Məzmun və Mətn Elementlərini Qiymətləndirmək və Tənqid Etmək

Oxular mətnin məzmununu və elementlərini qiymətləndirərkən, bütün diqqət məna yaratmaqdan çox, mətni tənqid formada nəzərdən keçirməyə yönəlir. Bu prosesdə oxular mətni bir addım geri çəkilərək qiymətləndirir və tənqid edirlər.

Mətnin məzmununu və mənasını şəxsi baxış bucağı ilə və ya obyektiv şəkildə qiymətləndirmək və tənqid etmək mümkündür. Bu prosesdə oxular öz fikirlərini əsaslandıraraq qərar verməli ola bilərlər. Bu, onların şərhlərinə əsasən, mətni necə anladıqlarını və dünyani necə gördüklərini nəzərə alır və mətnin məzmununu qəbul etməyə, rədd etməyə və ya neytral qalmağa qərar vermələrini tələb edir. Məsələn, oxular mətnindəki iddiaları təsdiqləyə və ya əksinə, təkzib edə, həmçinin digər mənbələrdəki fikirlərlə və məlumatlarla müqayisə edə bilərlər.

Mətnin quruluşunu və dil elementlərini qiymətləndirərkən və tənqid edərkən, oxular dilin necə istifadə olunduğunu, mətnin necə təqdim edildiyini və müəyyən bir janra aid olan xüsusiyyətləri nəzərə alırlar. Mətn fikirləri, hissələri və məlumatları çatdırmaq üçün bir vasitə kimi qəbul edilir.

Oxular müəllifin məna çatdırmaq üçün istifadə etdiyi dil və üslub seçimlərini düşünə və onların nə dərəcədə uyğun olduğunu qiymətləndirə bilərlər. Dil qaydalarını başa düşərək, şagirdlər mətnin yazılışındakı zəiflikləri görə və ya müəllif yaradıcılığından necə istifadə etdiyini müəyyən edə bilərlər. Bundan əlavə, oxular məlumat çatdırmaq üçün istifadə olunan üsulları—həm vizual, həm də yazılı elementləri—qiymətləndirə bilər və onların funksiyalarını izah edə bilərlər (məsələn, mətn qutuları, şəkillər və ya cədvəllər). Mətnin təşkilini qiymətləndirərkən oxular mətnin növü və quruluşu barədə olan biliklərindən istifadə edirlər. Keçmiş oxu təcrübəsi və dilə hakimiyət, bu prosesin hər bir mərhələsi üçün vacibdir.

İnternet kimi mühitlərdə tapılan mətn mənbələrinə gəldikdə, qiymətləndirmə və tənqid bacarıqları tez-tez ön plana çıxır, çünkü insanlar müvafiq və məqsədinə uyğun məlumatları axtarır və seçilir. İnternet mənbələrinin müxtəlif məqsəd və niyyətləri olduğu üçün, oxular mənbənin uyğunluğunu qiymətləndirməli, həmçinin veb-saytin istehsalçıları tərəfindən çatdırılan yazılı məzmununda mətnin təqdim etdiyi baxış bucağını, perspektivini və mümkün tərəfini araşdırmalıdır. İnternet mənbələrinin müxtəlif məqsəd və niyyətləri olduğu üçün, oxular mənbənin uyğunluğunu qiymətləndirməli, həmçinin veb-saytin istehsalçıları tərəfindən çatdırılan yazılı məzmununda mətnin təqdim etdiyi baxış bucağını, perspektivini və mümkün tərəfini araşdırmalıdır. Şagirdlər müxtəlif mətnlərdəki bir-birini tamamlayan, fərqli və ya ziddiyyətli məlumatları tanıyıb qiymətləndirməyi və birləşdirməyi öyrənməlidirlər. Şagirdlər nəinki müvafiq məlumat və etibarlı mənbələri tapmaqla kifayətlənməli, eyni zamanda hər bir mətnin məzmununu anlamaq və mətnlər arasında əlaqə qurmaq üçün zehni modellər yaratmalıdır.

Vəbsaytlarda vizual, mətn və müxtəlif modal xüsusiyyətlər statik yazılı mətnlərə nisbətən daha müxtəlif ola bilər. Bu səbəbdən, onlayn oxu zamanı məlumatları qiymətləndirmək və tənqid etmək çox önemlidir.

Bir sualın “qiymətləndirmə və tənqid” kimi təsnif edilməsi üçün, cavab mətndəki müəyyən bir aspekt haqqında əsaslandırılmış bir qiymətləndirməni və ya şərhi əhatə etməlidir. Məsələn, sual mətni bir neçə baxış bucağını təqdim edə bilər, burada şagirdlər mətndən asılı olaraq hər iki baxış bucağını (və ya hər ikisini) müzakirə edə bilərlər. Sual bir qiymətləndirmə etməyi tələb edə və bu qiymətləndirməni dəstəkləyəcək sübutları göstərməyinizi istəyə bilər.

Bu cür mətn emalı ilə əlaqəli oxu tapşırıqlarına aşağıdakılara daxildir:

- Mətndəki məlumatların nə qədər tamam və ya aydın olduğunu qiymətləndirmək;
- Təsvir edilən hadisələrin gerçekdə baş vermə ehtimalını dəyərləndirmək;
- Müəllifin arqumentinin insanların fikirlərini və davranışlarını nə dərəcədə dəyişdirə biləcəyini qiymətləndirmək;
- Mətnin başlığının əsas mövzunu nə dərəcədə yaxşı əks etdiriyini mühakimə etmək;
- Dil xüsusiyyətlərinin, məsələn, metaforaların və ya tonun, üslubun təsirini izah etmək;
- Qrafik elementlərinin mətnin və ya veb saytin anlaşılmasına necə kömək etdiyini təsvir etmək;
- Mətndə və ya veb saytda baxış bucağını və ya tərəfini müəyyənləşdirmək;
- Müəllifin əsas mövzu ilə bağlı baxışını tapmaq.

## PIRLS 2026 üçün mətnlərin seçilməsi

Əvvəlki dövrlərdəki məzmunun böyük bir hissəsi oxu nailiyyətlərindəki yenilikləri izləmək üçün saxlanılır, amma hər PIRLS-in hər dövrü yeni təkmilləşdirmələri əhatə edir. İnkişaf prosesinin ilk mərhələsində mətnlərin seçilməsinə diqqət yetirilir. Bu seçim, qiymətləndirmə dizaynına (Fəsil 3-ə baxın) və PIRLS oxu qiymətləndirməsi çərçivə sənədi ilə test inkişafının əsas prinsiplərinə əsaslanan mətn meyarlarına uyğun olaraq həyata keçirilir. PIRLS 2026 üçün mətnlərin seçilmə prosesi, müxtəlif mətn növləri, formatları və mövzuları əhatə etməyə davam edir. Bu yanaşma, oxuyub-anlama proseslərini effektiv şəkildə ölçü biləcək suallar hazırlamaq üçün geniş imkanlar təqdim edir.

PIRLS mətnləri geniş bir yoxlama prosesindən keçir, burada Oxu üzrə İnkişaf Qrupu və Milli Tədqiqat Koordinatorları iştirak edir. Mətnlərin aşağıdakı xüsusiyyətlərə uyğun olmasını təmin etmək üçün çoxlu səy göstərilir:

- Hədəf yaş qrupuna uyğunluq: PIRLS şagirdlərinin yaşına uyğun olmalıdır.
- Aydınlıq və uyğunluq;
- Fərqli ölkə və mədəniyyətlər üçün uyğun məzmun:
- Geniş şagird auditoriyası üçün maraqlı və cəlbedici məzmun;
- Oxuyub-anlama proseslərinin tam spektrini qiymətləndirmək üçün adekvat əsas;
- Qiyətləndirmədə real bir oxu təcrübəsini təmin etmək məqsədilə, PIRLS-dəki oxu mətnləri şagirdlərin

gündəlik həyatda həm məktəbdə, həm də məktəb xaricində oxuduqları mətnləri əks etdirir. Seçilmiş mətnlər, adətən, tanınmış yazıçılar tərəfindən yazılır və iştirakçı ölkələr tərəfindən təqdim edilərək qiymətləndirilir. Bu mətinlər, həmin ölkələrin məktəbliləri tərəfindən oxunan ədəbiyyat və məlumat materiallarını əks etdirir.

Qiymətləndirmə zamanı mətnin uzunluğu məhdudlaşdırılır, çünki şagirdlərin mətni tam oxuması və oxuyub-anlama suallarına cavab verməsi üçün kifayət qədər vaxtı olmalıdır. PIRLS-dəki çətinlik səviyyələrini əks etdirmək üçün mətnlərin uzunluğu adətən 500-800 söz arasında olur. Mətnlərin digər xüsusiyyətləri də şagirdlərin oxu sürətini və qiymətləndirməsini tamamlama vaxtına təsir edir.

Rəqəmsal formata keçid ilə məqsəd PIRLS 2026-da daxil edilən mətn növlərinin çeşidini artırmaqdır. Məsələn, gələcəkdə PIRLS-də jurnallardan və qəzetlərdən olan mətnlər, eləcə də onlayn mətnlər, e-maillər və qısa mesajlar da ola bilər. Həmçinin, məlumat müxtəlif formatlarda təqdim oluna bilər. Mətnlər məlumatı siyahılar, cədvəllər, qrafiklər və diaqramlar şəklində təqdim edə bilər. Bəzi veb saytlar və rəqəmsal mətn formatları isə daha çox multimedia elementləri ilə daha zəngin ola bilər.

PIRLS-dəki onlayn mətnlər təbiət elmləri və sosial fənlər üçün yaradılmış vəb saytlara uyğunlaşdırılmışdır. Hər bir tapşırıq təxminən üç fərqli vəbsayıtı əhatə edir və ümumilikdə 5-dən 10-a qədər vəbsəhifədən ibarətdir. Onlayn oxunun çox vaxt məqsədə çatmaq üçün lazımlı olandan daha çox məlumatla işləməyi tələb etdiyini nəzərə alaraq, PIRLS-dəki hər onlayn tapşırıq ümumilikdə təxminən 1000 söz uzunluğunda olur. Məlumatı tapma qabiliyyətinin oxu proseslərinin əsasını təşkil etdiyini nəzərə alaraq, internet tapşırıqlarında əsas diqqət oxuyub-anlama qabiliyyətini qiymətləndirməyə yönəldilir, naviqasiya bacarıqlarına deyil. Bundan əlavə, şagirdlərin internet təcrübələri müxtəlif olduğundan, PIRLS onlayn tapşırıqları şagirdlərə vəb səhifələrdə yön göstərmək üçün müəllim avatarından (simvolundan) istifadə edir. Bu, şagirdlərin qiymətləndirməsi üçün ayrılmış vaxtda oxu tapşırıqlarını tamamlamağa imkan tanır. Qiymətləndirmə zamanı müəllim avatarı şagirdlərə vəb saytları tapmağa kömək edir və səhifələri tapmaqda çətinlik çəkdikdə əlavə dəstək verir.

PIRLS mətnləri üçün aydınlıq və uyğunluq əsas meyarlardır. Adətən, mətnlər və vəb saytlar gənc oxular üçün yazı yazmağı yaxşı bilən şəxslər tərəfindən hazırlanır, beləliklə, mətnlər dil xüsusiyyətləri baxımından uyğun və məlumat sıxlığı baxımından balanslı olur. Beynəlxalq bir tədqiqatda, oxu təcrübəsinin düzgün qiymətləndirmək bəzən mətnlərin müxtəlif dillərə tərcümə edilməsi ehtiyacı ilə məhdudlaşa bilər. Bu səbəbdən, mətnlər seçilərkən mənanın aydınlığı və şagirdlərin marağını cəlb etmə imkanı itirilmədən tərcümə oluna biləcək mətnlərə daha çox üstünlük verilir.

Oxu üzrə beynəlxalq qiymətləndirilmə üçün mətnləri seçərkən, yerli mühitə uyğun önmühakiməyə diqqət yetirmək çox önemlidir. Yerli mühitə xarakterik spesifik bılıklarə ehtiyac

duyan mətnlər inkişaf mərhələsinin əvvəlində müəyyən edilərək seçilir. Mətn seçimini iştirakçı ölkələrin mümkün qədər çoxundan mətnləri toplamağı və qiymətləndirməyi əhatə edir. Məqsəd, mətnlərin bütün mədəniyyətlərdə uyğun ola bilməsidir və qiymətləndirmədəki mətnlərin ölkələr və mədəniyyətlər arasında mümkün qədər geniş çeşidə malik olmasına. Beləliklə, heç bir ölkə və ya mədəniyyət qiymətləndirmə mətnlərində üstünlük təşkil edə bilməz. Son mətn seçimini isə, qismən də olsa, bütün qiymətləndirmə mətnlərinin milli və mədəni müxtəlifliyini təmin etməyə əsaslanır.

İlkin PIRLS qiymətləndirilməsi üçün mətnlərin uyğunluğu və oxunaqlılığı əsasən qiymətləndirmədə iştirak edən ölkələrin müəllimləri və kurikulum mütəxəssisləri tərəfindən keçirilən müntəzəm yoxlamalarla müəyyən edilir. Ədalət və cinsiyət, irqi, etnik və mümkün dini məsələlərə həssaslığı nəzərə alaraq, hər cür səylə seçilən mətn mövzularının sinif səviyyəsinə uyğun olması və bütün anlama proseslərini əhatə etməsi üçün bütün mümkün tədbirlər görülür.

Son olaraq, mətnlərin mümkün qədər çox sayıda şagirdə maraqlı olması çox önemlidir. Sınaq mərhələsi

zamanı şagirdlərdən mətnləri və tapşırıqları nə dərəcədə bəyəndikləri müntəzəm olaraq soruşulur. Yalnız yüksək müsbət rəy aldıqları mətnlər və tapşırıqlar qiymətləndirmə vasitələrinin son qrupuna daxil edilir.

## Fəsil 2

# PIRLS 2026 Kontekstual çərçivə sənədi

Katherine A. Reynolds, Audrey Gallo, Maya Komakhidze

## Ümumi baxış

Şagirdlərin oxuyub-anlama bacarıqlarındaki dəyişiklikləri ölçməklə yanaşı, PIRLS uşaqların oxumağı öyrəndiyi mühitlər haqqında da məlumat toplayır. Onilliklər ərzində aparılan təhsil tədqiqatları, o cümlədən PIRLS-in əvvəlki beş qiymətləndirmə dövrü, müxtəlif kontekstual amillərin şagirdlərin oxu nəticələri ilə həm ölkələr arasında, həm də ölkə daxilində əlaqəli olduğunu göstərir.

PIRLS-in kontekstual məlumatları oxu təhsilini yaxşılaşdırmaq üçün dəyərli bir qaynaqdır və bu məlumatlar PIRLS oxu nəticələri ilə birləşdə təqdim edilir. Bəzi məlumatlar davamlı əhəmiyyətə malik olduğuna görə bir neçə dövrdə toplanır, digər məlumatlar isə hər dövrün yeni araşdırma və siyasi maraqlarına cavab vermək üçün əlavə olunur.

PIRLS 2026 Kontekstual Çərçivə Sənədi, PIRLS 2026-da toplanacaq müxtəlif növ məlumatları izah edir və əvvəlki PIRLS dövrlərindəki kontekst sorğu üzrə çərçivə sənədlərindən istifadə edərək bu məlumatları inkişaf etdirir. Bu çərçivə sənədi əvvəlcə məlumatların necə toplandığını və sənədlərin təkminkarlılığı Üsullarını sadə bir şəkildə izah edir. Bundan əlavə, PIRLS 2026 Kontekstual Sorğuları ilə seçilmiş məlumatların təhlili üçün istifadə olunan analitik prosedurlar barədə qısa bir müzakirə də təqdim edir. Çərçivə sənədinin qalan hissəsi şagirdlərin oxu inkişafına təsir edən beş əsas sahəni təsvir edir: ev mühiti, məktəb mühiti, sinif mühiti, şagirdlərin xüsusiyyətləri, münasibətləri və davranışları, və milli kontekst. Bu kontekstlər arasındaki əlaqələr müzakirə edilir və PIRLS 2026 suallarında hər bir kontekst üçün nəzərdə tutulan xüsusi mövzu təsvir edilir.

## PIRLS 2026-da kontekstual məlumatların toplanması

PIRLS 2026 müxtəlif ölkələrin təhsil sistemlərində fərqli iştirakçılarından məlumat toplayır. Bu iştirakçılar arasında şagirdlər, onların valideynləri və ya baxıcıları, məktəb direktorları və oxu müəllimləri var. Bu iştirakçıların hər biri şagirdlərin oxu inkişafına təsir edən bir sahəni təmsil edir. Bundan əlavə, PIRLS 2026 ölkələrin Milli Tədqiqat Koordinatorlarından (MTK) milli təhsil siyasetləri haqqında məlumat toplayır. PIRLS 2026-da kontekstual məlumatların bir çoxu bu fərqli şəxslər tərəfindən doldurulan sorğular vasitəsilə toplanır. PIRLS 2026-nın bir hissəsi olaraq tətbiq olunan bütün sorğular aşağıda təsvir edilmişdir.

- Ev Sorğusu, "Erkən Öyrənmə Sorğusu" da adlanır və PIRLS 2026-da iştirak edən hər bir şagirdin valideynləri və ya baxıcıları tərəfindən doldurulur. Bu sorğu şagirdin ev mühiti haqqında, məsələn, evdə hansı dilləri danışdıqları, valideynlərin oxu fəaliyyəti və oxu ilə bağlı münasibətləri, eləcə də valideynlərin təhsili və peşələri haqqında məlumat toplayır,
- Məktəb Sorğusu PIRLS 2026-da iştirak edən hər bir məktəbin direktorları tərəfindən doldurulur. Bu sorğu məktəbin xüsusiyyətləri, şagirdlərin demoqrafik göstəriciləri və müxtəlif resursların mövcudluğu haqqında məlumat toplayır.
- Müəllim Sorğusu şagirdlərin oxu müəllimləri tərəfindən doldurulur. Bu sorğu oxu tədrisi ilə bağlı tədris üsulları və texnologiyaların mövcudluğu və əlaqələndirilməsi kimi sinif amilləri haqqında məlumat toplayır. Bu sorğu həmçinin, müəllimlərin karyera məmənuniyyəti, təhsil səviyyəsi və son dövrlərdəki peşəkar inkişaf fəaliyyətləri kimi xüsusiyyətləri haqqında da məlumatlar da toplayır.
- Şagird Sorğusu PIRLS 2026 oxu qiymətləndirməsindən sonra bütün iştirakçı şagirdlər tərəfindən doldurulur. Bu sorğu şagirdlərin ev mühiti, məktəbdəki təcrübələri və oxu ilə bağlı münasibətləri haqqında məlumat toplayır.
- Kurikulum Sorğusu PIRLS 2026-da iştirak edən ölkələrin MTK-ləri tərəfindən doldurulur və lazımlıda siyasetçilər və ya kurikulum mütəxəssisləri ilə məsləhətləşilir. Sorğu ölkənin təhsil sisteminin strukturu və oxu kurikulumuna dair məlumat toplayır.

PIRLS 2026 yuxarıda təsvir olunan beş sorğudan əlavə, PIRLS 2026 Ensiklopediyasında öyrənmə kontekstləri haqqında daha keyfiyyətli məlumatları da toplayır. PIRLS 2026-da iştirak edən hər bir ölkə Ensiklopediyaya öz təhsil sistemləri və oxu kurikulumları haqqında əlavə məlumat verən bir fəsil təqdim edir. Bu ölkə səviyyəsindəki məlumatlar, PIRLS oxu nəticələrinin və kontekst sorğularının qiymətləndirilməli olduğu geniş təhsil mühitlərini anlamağa kömək edir.

PIRLS 2026-dakı son kontekstual məlumat, şagirdlərin oxu qiymətləndirməsindəki mətnlərə münasibətləri və hissələri ilə bağlıdır. Bir mətnlərə bağlı qiymətləndirmə tapşırıqlarını tamamlaşdırıqdan sonra, şagirdlərdən həmin mətnləri nə qədər bəyəndiklərini bildirmələri xahiş olunur.

## PIRLS 2026-da kontekstual məlumat toplamaq üçün alətlərin təkmilləşdirilməsi

Yuxarıda qeyd edildiyi kimi, PIRLS 2026-da kontekstual məlumatların əksəriyyəti sorğular vasitəsilə

toplana. Bu sorğular, əvvəlki PIRLS dövrünün materiallarını başlanğıc nöqtəsi olaraq istifadə edərək, əməkdaşlıq və təkrar-təkrar nəzərdən keçirmə prosesi ilə hazırlanır. TIMSS & PIRLS Beynəlxalq Tədqiqat Mərkəzi, PIRLS 2026 üçün PIRLS 2021 sorğularını yeniləmək məqsədilə PIRLS 2026 Sorğu

İnkişaf Qrupu (SİQ) və Milli Tədqiqat Koordinatorları (MTK) ilə birgə işləyir. Bu düzəlişlər yeni mövzuları ölçmək üçün sorğu suallarının əlavə edilməsini və mövcud mövzuların ölçülməsini yaxşılaşdırmaq üçün sualların təkmilləşdirilməsini əhatə edir. Yeni mövzuların seçimi əsasən ölkələrin maraqları, SİQ-nun rəy və müxtəlif ölkələrdə tətbiq edilə bilən sualların hazırlanması ilə bağlı praktiki mülahizələrə əsaslanır. Hər dövrdə yeni sualların əlavə edilməsi üçün sorğudakı bəzi suallar çıxarılır ki, bu da cavab vermə çətinliyinin kəskin şəkildə artmasının qarşısını alır. Hər PIRLS dövründə ölkələrin Ensiklopediya fəsillərini istiqamətləndirən xülasə də yenilənir. TIMSS və PIRLS Beynəlxalq Tədqiqat Mərkəzinin əməkdaşları PIRLS 2026 dövründə bu düzəlişlər üzərində işləmək üçün SİQ üzvləri ilə üç dəfə görüşürənlər. MTK-lər qiymətləndirmə dövrünün müxtəlif mərhələlərində sorğuların və Ensiklopediyanın fəsil xülasələrinin layihələrini nəzərdən keçirmək imkanı əldə edirlər.


## PIRLS 2026 kontekst sorğularında analitik proseduralar

PIRLS 2026 ev, məktəb, müəllim və şagird sorğularında bəzi suallar, xüsusi anlayışları ölçən şkalanı inkişaf etdirmək üçün birlikdə təhlil edilir və bu analizlər sual-cavab nəzəriyyəsi metodları ilə həyata keçirilir. Bu şkalalar seçilmiş sorğu məlumatlarını fərdi sualların cavablarından daha etibarlı şəkildə xülasə edir və müxtəlif anlayışların oxu nailiyyətləri ilə əlaqələrini daha yaxşı şərh etməyə kömək edir. Kontekst sorğu şkalasının məzmununu və ölçmə xüsusiyyətlərini təkmilləşdirmək hər qiymətləndirmə dövründə prioritet məsələdir. PIRLS 2026 üçün mümkün təkmilləşdirmələr arasında şkalaların yaradılması üçün ümumiləşdirilmiş yarımbal modelinin istifadəsini araşdırmaq və iştirakçıları təsnif etmək üçün yeni şkala kateqoriyalarının yaradılma yollarını araşdırmaq da var. Kontekst şkalalarının analiz prosedurları haqqında daha ətraflı məlumat "PIRLS 2026 Texniki Hesabatı: Metodlar və Prosedurlar" sənədində təqdim ediləcək.

## Şagirdlərin oxu inkişafı üçün kontekstlər

Əvvəlki dövrlərdə olduğu kimi, PIRLS 2026 Kontekstual Çərçivə Sənədi şagirdlərin oxu inkişafına təsir edən beş geniş sahəni əhatə edir. Bu sahələr əyani formada Cədvəl 1-də təqdim olunub.

**Qrafik 1: Şagirdlərin oxu savadlılığını inkişaf etdirən kontekstlər**



Şagirdlərin oxu nailiyyyətləri, davranışları və münasibətləri onların tədris və şəxsi təcrübələrinin nəticəsidir. Bu təcrübələr isə evdə, məktəbdə, cəmiyyətdə və cəmiyyətin geniş miqyasda formalaşan müxtəlif kontekstlərin qarşılıqlı təsiri ilə meydana gəlir. Cədvəl 1 bu qarşılıqlı təsirləri təsvir edir. Cədvəl 1-in alt hissəsində, şagirdlərin oxu nailiyyyətləri ilə onların oxu münasibətləri və davranışları arasındaki əlaqə göstərilir. Bunlar qarşılıqlı təsirə malikdir (iki tərəfli ox ilə göstərilmişdir), yəni biri digərlərinə təsir edir. Bunlarla yanaşı, şagirdlərin oxu nailiyyyətləri, davranışları və münasibətləri məktəbdə aldıqları tədris və təcrübələrdən də təsirlənir. Cədvəl 1-də yuxarıya doğru irəlilədikcə, şagirdlərin tədrisi və məktəb təcrübələrinə birbaşa təsir göstərən üç sahə mövcuddur: ev, məktəb və sinif. Bu, cədvəl 1-də ikitərəfli oxlarla təsvir edildiyi kimi həm ev və sinif kontekstlərini formalaşdırır, həm də onlardan təsirlənir. Ev və sinif amilləri də tədris və şagird təcrübələrinə birbaşa təsir göstərir. Nəhayət, ev, məktəb və sinif kontekstləri də ailələrin yaşadığı və məktəblərin fəaliyyət göstərdiyi milli və ictimai mühitdən təsirlənir.

Ümumilikdə, cədvəl 1-dəki komponentlər PIRLS 2026 kontekst sorğularında əks olunan sahələri nümayiş etdirir. Hər bir sahə daxilində müzakirə olunan spesifik mövzular PIRLS 2026 Kontekstual Çərçivə Sənədinin digər hissəsində ətraflı şəkildə təqdim olunur.

## Ev mühiti

Cədvəl 1-də göstərildiyi kimi, şagirdlərin ev kontekstləri onların öyrənmə təcrübələrinə birbaşa təsir edir və eyni zamanda məktəb kontekstlərinə də dolayısı ilə təsir göstərir. PIRLS 2026 sorğularındaki suallar şagirdlərin evdə öyrənmə

mühitinə aid mövzuları əhatə edir. Bunlar arasında şagirdlərin qeyri-rəsmi formada erkən öyrənmə təcrübələri, sosial-iqtisadi resurslar, oxu üçün valideyn dəstəyi və evdə danışılan dil(lər) mövzuları vardır. PIRLS 2026, Ev və Şagird Sorğularında şagirdlərin ev mühitinin müxtəlif aspektlərinə dair məlumatları toplamaqdadır. Bu məlumatların xülasəsi Cədvəl 2-də təqdim edilir.

### **Cədvəl 2: Ev mühiti mövzuları və alt mövzularının xülasəsi**

Ev mühiti mövzuları	Ev mühiti alt mövzuları
Erkən öyrənmə təcrübələri	Erkən oxu savadlılığına aid fəaliyyətlər və tapşırıqlar
Ev mühitində öyrənmək	Evdəki sosial-iqtisadi vəziyyət Valideynlərin oxu vərdişləri Evdə informasiya və kommunikasiya texnologiyaları (İKT) Evdə danışılan dil

## Erkən öyrənmə təcrübələri

### **Erkən oxu savadlılığına aid fəaliyyətlər və tapşırıqlar**

Tədqiqatlar göstərir ki, erkən yaşlarda oxu savadlılığı fəaliyyəti məktəb yaşlı uşaqların oxu müvəffəqiyyətini inkişaf etdirməkdə çox önemlidir. Bu fəaliyyətlərə valideynlərin kitab oxuması, nağıl danışması, əlifba oyuncاقları ilə oynama, uşaqlarla söhbət etmək, onlara hərfləri və sözləri yazmağı öyrətmək, həmcinin işarələri və etiketləri yüksək səslə oxumaq daxildir. Ən çox yayılmış və önəmlı erkən oxu savadlılığı, böyüklerin və ya yaşça böyük uşaqların kiçik uşaqlara yüksək səslə kitab oxumasıdır. Uşaqlara yüksək səslə kitab oxunduqda, onlar şifahi dil ilə tanış olur ki, bu da oxu savadlılığının inkişafı üçün çox vacibdir. PIRLS 2026 şagirdlərin erkən oxu savadlılığı təcrübələri ilə bağlı məlumatları Ev Sorğularında toplayır.

## Ev mühitində öyrənmək

### **Evdəki sosial-iqtisadi vəziyyət**

Sosial-iqtisadi vəziyyətin ölçüləri təhsil tədqiqatlarında mütəmadi olaraq şagirdlərin uğuru ilə bağlıdır. Daha yaxşı sosial-iqtisadi vəziyyətdə olan uşaqlar, adətən, daha yaxşı akademik nəticələr əldə edirlər. Sosial-iqtisadi status, adətən valideynlərin təhsil səviyyəsi, gəlir və peşə kateqoriyası kimi göstəricilər vasitəsilə müəyyən edilir. Beynəlxalq mədəniyyətlərarası müqayisələrdə müəyyən məhdudiyyətlər olsa

da, bu cür dəyişənlər sosial-iqtisadi statusu ölçmək üçün uzun müddətdir istifadə olunur.

Oxu ilə bağlı olaraq, ev təsərrüfatının sosial-iqtisadi vəziyyəti şagirdlərin oxu səviyyələrinə uyğun materialları əldə etməsinə təsir edə bilər. PIRLS 2026 ev təsərrüfatının sosial-iqtisadi vəziyyəti və öyrənmə ilə əlaqəli resurslar haqqında məlumatları Ev və Şagird Sorğularında toplayır.

### **Valideynlərin oxu vərdişləri**

Oxumağı sevən və mütəmadi olaraq oxuyan valideynlər uşaqlarına oxu vərdişlərini aşılamaqdə yaxşı nümunə ola bilərlər. Valideynlər uşaqlarının ilk rol modelləridir və uşaqlar onların davranışlarını izləyərək öyrənirlər. Buna görə də, valideynlərin öz oxu vərdişləri və oxu ilə bağlı inancları uşaqlarının oxu vərdişlərini və motivasiyasını formalasdıraraq, onların oxu müvəffəqiyətini artırmağa kömək edə bilər. 1-ci fəsildə qeyd edildiyi kimi, oxu ətrafında sosial qarşılıqlı əlaqələr oxu savadlılığının inkişafı üçün çox əhəmiyyətlidir. Oxu sosiallaşması daha açıq (məsələn, birlikdə oxuyaraq) və ya daha gizli (azyaşlı uşaqlar böyükərli oxuyan və ya mətnləri istifadə edən görərək çap olunmuş materialları dəyərləndirməyi və istifadə etməyi öyrənirlər.) ola bilər və bu proses şagirdlərin akademik performansına uzunmüddətli təsir göstərə bilər. Valideynlərin uşaqların oxu bacarıqlarını inkişaf etdirmək üçün bu prosesdə aktiv iştirak etməyi oxuyub-anlama, motivasiya və oxuya münasibət üzərində müsbət təsir yaradır. Xüsusilə, valideyn-uşaq oxu fəaliyyətləri uşaqların psixi inkişafını və dil ilə oxu savadlılığı bacarıqlarını irəlilədir. Valideynlər uşaqlar ilk dəfə oxumağı öyrənəndə bu prosesdə daha çox iştirak edir, amma uşaqlar böyüdüükə onlarla birlikdə oxumağa ayırdığı vaxtı da azalır. PIRLS 2026 valideynlərin oxu ilə bağlı münasibətləri, oxu vərdişləri və uşaqları ilə oxu fəaliyyətləri haqqında məlumatı Ev Sorğusunda toplayır.

### **Evdə informasiya və kommunikasiya texnologiyaları (İKT)**

Oxu mövzusunda olduğu kimi, valideynlər də uşaqların rəqəmsal cihazlarla və onlayn mühitlərlə necə əlaqə qurdularını formalasdırmaqdə əhəmiyyətli rol oynayırlar. Valideynlər uşaqların rəqəmsal cihazlardan necə istifadə etdiklərini izləmək üçün müxtəlif strategiyalar tətbiq edə bilərlər. Bəzi tədqiqatlar göstərir ki, uşaqların rəqəmsal cihazlardan istifadə etdikləri vaxtı məhdudlaşdırmaq geniş yayılmış bir təcrübədir. Qadağalar qoymaqla yanaşı, valideynlər uşaqları ilə təhlükəsizlik, məxfilik və internetdəki məlumatların etibarlılığı kimi mövzular barədə söhbətlər də edə bilərlər. PIRLS 2026 valideynlərin uşaqları ilə rəqəmsal cihazların istifadəsi haqqında apardıqları müzakirələr və bu istifadə

### **Evdə danışilan dil**

Bir ölkənin tarixi və mədəniyyəti kontekstindən asılı olaraq, bəzi şagirdlər evdə bir dili, məktəbdə isə başqa bir dili danışa bilər, xüsusən də miqrant ailələri arasında bu, geniş yayılmış bir vəziyyətdir. Bəzi valideynlər çoxdilliliyi prioritet hesab edir və uşaqlarının evdə bir neçə dil öyrənməsi üçün əzmlə çalışırlar. Oxumağı öyrənmək

uşaqların erkən dil təcrübələrindən asılıdır, buna görə evdə danışilan dil və ya dillər və onların istifadəsi oxu savadlılığının inkişafında əhəmiyyətli rol oynayır. Əgər şagirdlər tədris dilində sərbəst danışmırlarsa, başlanğıcda öyrənmə çətinlikləri yaranır, çünkü onlar mücərrəd anlayışları və dərs məzmununu yeni bir dil vasitəsilə mənimseməlidirlər. Mədəni və dil baxımından müxtəlif keçmişə malik şagirdləri

dəstəkləmək üçün akademik savadlılıq təcrübələri ilə təlimə dair yüksək keyfiyyətli tədqiqatlara ehtiyac var. PIRLS 2026 şagirdlərin evdə danışdıqları dillər haqqında məlumatı Ev və Şagird Sorğusunda toplayır.

## Məktəb mühiti

Tədrisin rəsmi təminatçıları olaraq, məktəblər şagirdlərin təhsil təcrübələrində mühim rol oynayırlar (1-ci cədvəldə göstərilmişdir). Məktəblər ölkələr arasında və ölkə daxilində bir çox cəhətdən fərqlənə bilər. Bu fərqlər məktəb ölçüsü, tədrisi dəstəkləmək üçün mövcud resurslar və öyrənmə mühitinin keyfiyyəti kimi təsisat xüsusiyyətlərini əhatə edir. PIRLS 2026 müxtəlif mənbələrdən, o cümlədən, Məktəb, Müəllim və Ev Sorğusundan məktəb mühitləri haqqında geniş məlumat toplayır. Bu məlumatlar 3-cü cədvəldə təqdim olunur.

### Cədvəl 3: Məktəb mühiti mövzuları və alt-mövzuların xülasəsi

Məktəb mühiti mövzuları	Məktəb mühiti alt-mövzuları
Məktəb xüsusiyyətləri və şagird tərkibi	Məktəbin şagird sayı və coğrafi yerləşməsi Şagirdlərin sosial-iqtisadi keçmişİ Şagirdlər tərəfindən danışılan dill
Məktəb resursları	Yeni şagirdlərin savadlılıq bacarıqları Oxu tədrisi üçün resurslar və dəstək Məktəb kitabxanası və texnologiya resursları Şagirdlərə dəstək üçün resurslar
Məktəb mühiti	Məktəb təhlükəsizliyi Məktəbin akademik uğura verdiyi əhəmiyyət Müəllimlərin iş məmənnuniyyəti və çətinliyi Valideynlərin məktəb fəaliyyətlərində iştirakı Direktorların hazırlığı və təcrübəsi

## Məktəb xüsusiyyətləri və şagird tərkibi

### Məktəbin şagird sayı və coğrafi yerləşməsi

Məktəblərin şagird sayı fərqlidir və müxtəlif coğrafi bölgelərdə yerləşir, məsələn, şəhər, şəhərətrafi və kənd bölgələrində. Bu məktəb xüsusiyyətləri və onların təsirləri, PIRLS-ə qatılan ölkələrdə və ölkə daxilində müxtəliflik göstərə bilər. Məktəbin ölçüsü və harada yerləşməsinin şagirdlərin akademik uğuruna təsiri haqqında beynəlxalq miqyasda ümumiləşdirmələr aparmaq mümkün deyil; lakin, bu amillər şagirdlərin məktəb təcrübələrini xarakterizə edən vacib məlumatlar təqdim edir. Kiçik məktəblər kənd bölgələrində spesifik çətinliklərlə üzləşə bilər, məsələn, daha aşağı büdcələr və yüksək ixtisaslı müəllimlərin cəlb edilməsində çətinliklər; amma kənd məktəbləri arasında resurslar baxımından geniş müxtəliflik mövcuddur. Ölkədən asılı olaraq, şəhər və şəhərətrafi bölgələrdəki məktəblərdə təhsil alan şagirdlər kənd bölgələrindəki məktəblərdə təsil alan şagirdlərə nisbətən məktəb xaricində daha çox öyrənmə imkanlarına (məsələn, muzeylər, kitabxanalar və kitab mağazaları) sahib ola bilərlər. PIRLS 2026 məktəb ölçüsü və coğrafi yerləşmə haqqında məlumatları Məktəb Sorğusunda toplayır.

## Şagirdlərin sosial-iqtisadi keçmişsi

ABŞ-da Coleman hesabatının nəşrindən bəri məktəblərin sosial-iqtisadi tərkibinin fərdi şagird nailiyətləri ilə necə əlaqəli olduğu mövzusu davamlı maraq göstərilmişdir. Əldə edilən sübutlara görə, əlverişsiz mühitdən gələn şagirdlər, əksəriyyəti əlverişli mühitdən olan şagirdlərdən ibarət məktəblərdə daha yaxşı nəticələr göstərə bilirlər. Bəzi tədqiqatlar bunun səbəbini şagird yoldaşlarının təsiri ilə əlaqələndirir. Məktəblərin sosial-iqtisadi tərkibinin təsirləri ölkələr arasında eyni olmaya bilər və bu təsirlər ölkə səviyyəsindəki amillər, məsələn, şagird izləmə programı kimi faktorlardan təsirlənə bilər. Məktəblər arasında sosial-iqtisadi ayrı-seçkiliyin artmasına səbəb olan mexanizmlər (məsələn, məktəb seçimi siyasetləri) və bu ayrılığın məktəblərdə təsirini artırın amillər də ölkələr arasında fərqlənə bilər (məsələn, vəsait yığma təcrübələri və ya yüksək ixtisaslı müəllimlərin tapılması). PIRLS 2026 şagirdlərin sosial-iqtisadi tərkibi ilə bağlı məlumatları Məktəb Sorğusunda toplayır.

## Şagirdlər tərəfindən danışılan dillər

PIRLS 2026 oxu qiymətləndirilməsi şagirdlərin əsas tədris dilində keçirilir. Məktəblərin dil müxtəlifliyi fərqlidir və əsas tədris dilindən başqa bir dili danışan çox sayıda şagirdi olan məktəblər əlavə dəstək təmin edən siyaset və resurslara ehtiyac duyur. PIRLS 2026 məktəbdə şagirdlərin hansı faizinin əsas tədris dilini ana dili kimi danışdığını Məktəb Sorğusunda toplayır.

## Yeni şagirdlərin savadlılıq bacarıqları

Əsas siniflərə yaxşı səviyyədə savadlılıq bacarıqları ilə daxil olan şagirdlər, rəsmi oxu tədrisi üçün daha güclü bir əsas əldə edirlər. Güclü erkən savadlılıq bacarıqları isə azyaşlı uşaqların oxu bacarıqlarının inkişafına müsbət təsir göstərə bilər. Əgər məktəblərdə daha çox şagird əsas təhsil mərhələsinə bu bacarıqlarla başlamırsa,

məktəblər şagirdlərin dərs səviyyələrinə uyğun oxu tədrisi ilə effektiv məşğul ola bilməsi üçün əlavə resurslar ayırmalı ola bilər. PIRLS 2026 yeni şagirdlərin savadlılıq bacarıqları haqqında məlumatları Məktəb Sorğusunda toplayır.

## Məktəb resursları

### Oxu tədrisi üçün resurslar və dəstək

Yaxşı bir tədris mühiti üçün məktəblərdə adekvat şərait və resursların mövcudluğu vacibdir.

Resursların "adekvatlığı" nisbidir və müxtəlif ölkələrdə bu adekvatlığın qiymətləndirilməsi fərqli ola bilər, amma məktəb resurslarının miqdarı və keyfiyyəti yaxşı tədris üçün böyük əhəmiyyət kəsb edir. Tədris resursları oxu tədrisi üçün ümumi və ya xüsusi olaraq düşünülə bilər. Bu cür resurslara yaxşı saxlanılan məktəb şəraiti, ixtisaslı heyət və yüksək keyfiyyətli tədris materiallarının rahatlıqla əldə edilməsi daxildir. Material resurslarına əlavə olaraq, məktəblər oxu tədrisi üçün oxu üzrə təkmilləşdirmə və ya zənginləşdirici proqramlar və oxu dərsləri zamanı dəstək heyəti kimi əlavə dəstək təmin edə bilər. PIRLS 2026 oxu tədrisi üçün resurslar və dəstəklərlə bağlı məlumatları Məktəb Sorğusunda toplayır.

## Məktəb kitabxanası və texnoloji resursları

Məktəb kitabxanaları şagirdlərin oxu materiallarına çıxısını asanlaşdırmaq üçün mühüm bir resurs ola bilər. Bəzi tədqiqatlar göstərir ki, məktəb kitabxanalarına çıxış və onların istifadəsi aşağı sosial-iqtisadi vəziyyətdə olan şagirdlər üçün xüsusilə faydalı ola bilər. Şagirdlərin maraqlarına uyğun müxtəlif materiallar təqdim edən kitabxanalar daha çox istifadə edilir və müvəffəqiyyətini təşviq etməkdə daha faydalı olur. Kitablarla yanaşı, məktəblərdə informasiya texnologiyaları resurslarının sürətlə dəyişən mənzərəsini də nəzərə almaq vacibdir; bu, şagirdlərin şəxsi mobil telefonlarının məktəbdə istifadəsinə icazə verilməsi və ya qadağan edilməsi məsələlərini də əhatə edir. Həm ölkə daxilində, həm də ölkələr arasında, şagirdlərə təqdim olunan texniki resurslar və onların istifadəsini tənzimləyən davranışlar arasında fərqliliklər mövcud ola bilər. PIRLS 2026 məktəb kitabxanaları və texnoloji resursları haqqında məlumatları Məktəb Sorğusunda toplayır.

## Şagird dəstəyi üçün resurslar

Son illərdə şagirdlərin rifahı və psixi sağlamlığı ilə bağlı narahatlıqlar artmışdır, xüsusən də COVID-19 pandemiyasının başlanğıcından və nəticədə tətbiq edilən məhdudiyyətlərdən sonra rifahın azaldığı müşahidə olunmuşdur. Şagirdlər məktəbdə çox vaxt keçirdiyindən, məktəblər şagirdlərin rifahını yaxşılaşdırmaqdə xüsusi bir rol oynayır. Şagirdlərin rifahı ilə akademik uğur arasında qarşılıqlı bir əlaqə var; yəni, şagirdlərin rifahı və akademik uğuru bir-birinə təsir edə bilir. Şagirdlərin rifahını yaxşılaşdırmaq üçün məktəb əsaslı resurslar, məsləhətçilər və ya tibb bacıları kimi müəllimlərlə əməkdaşlıq edən mütəxəssisləri də əhatə edir. PIRLS 2026 Məktəb Sorğusunda şagirdlərə dəstək üçün məktəb resursları haqqında məlumat toplayır.

## Məktəb mühiti

### Məktəb təhlükəsizliyi

Məktəb təhlükəsizliyi məktəb mühitinin əsas komponentlərindən biridir və müxtəlif məktəb qrupu/dərnəyi üzvləri təhlükəsizliyi fərqli cür qiymətləndirə bilərlər. Təhlükəsiz məktəb mühiti ilə əldə edilən təhlükəsizlik hissi effektiv öyrənmə üçün çox önəmlidir. Tədqiqatlar göstərir ki, qaydaların aydın və ədalətli şəkildə tətbiq edildiyi məktəblərdə nizam-intizam və təhlükəsizlik mühiti daha yaxşı olur. PIRLS 2026 Məktəb və Müəllim Sorğularında məktəb təhlükəsizliyi haqqında məlumat toplayır.

### Məktəbin akademik uğura verdiyi əhəmiyyət

Tədris, öyrənmə və bu prosesləri əhatə edən təşkilati mədəniyyət məktəb mühitinin əsas tərkib hissələridir. Akademik optimizm və yüksək gözləntilərə sahib bir məktəb mühiti məktəb uğurunu artırmağa kömək edə bilər. Tədqiqatlar göstərir ki, məktəbin akademik uğura verdiyi əhəmiyyət ilə akademik nailiyyətlər arasında müsbət bir əlaqə var. Akademik önem, akademik performansı artırmaqdə kollektiv effektivlik və məktəb işçi heyəti, valideynlər və şagirdlər arasında etimad məktəbdə akademik optimizmin göstəriciləridir. PIRLS 2026 məktəb sorğusunda məktəbin akademik uğura verdiyi əhəmiyyət haqqında məlumat toplayır.

## Müəllimlərin iş məmənuniyyəti və çətinlikləri

Müəllimlərin iş məmənuniyyətini artırmaq, ixtisaslı müəllimlərin peşələrində fəaliyyətə davam etməsi üçün vacibdir. Peşələrində fəaliyyətə davam edən müəllimlər adətən həmkarları ilə əməkdaşlıq, güclü rəhbərlik və şagirdlərlə dərin münasibətlərdən motivasiya olurlar. Əksinə, iş stresi səbəbindən yaşanan emosional yorğunluq, müəllimlərin iş məmənuniyyətinə və onların peşələrinə davam etməsinə mənfi təsir edir. Son illərdə aparılan tədqiqatlar göstərir ki, müəllimlərin rifahı (və nəticədə onların peşələrinə davam etməsi) valideynlərdən və administratorlardan artan tələblər, kifayət qədər dəstəyin olmaması və peşənin siyasişdirilməsi kimi amillər səbəbindən təhlükə altındadır. PIRLS 2026 Müəllim Sorğusunda müəllimlərin iş məmənuniyyəti və qarşılaşıqları çətinliklər haqqında məlumat toplayır.

## Valideynlərin məktəb fəaliyyətlərində iştirakı

Şagirdlərin ailələri ilə məktəb arasındaki yaxşı münasibətlər şagirdlərin öyrənməsini dəstəkləyə bilər. Valideynlərin övladlarının məktəb fəaliyyətində iştirakı, məktəblə gündəlik əlaqədən tutmuş övladlarının öyrənməsində daha fəal rol almağa qədər geniş bir spektri əhatə edir. Valideynlərlə məktəb arasındaki əməkdaşlıq şagirdlərin oxu savadlılığını artırmağa kömək edə bilər; Lakin, valideynlərin övladlarının məktəbi ilə tez-tez maraqlanmağı, öz məsuliyyətləri kimi qəbul etmələri ölkələrə görə fərqli ola bilər. PIRLS 2026 Ev Sorğusunda valideynlərin övladlarının məktəblə əlaqəsi və məktəbi necə bir yer kimi gördükleri haqqında məlumat toplayır.

## Direktorların hazırlığı və təcrübəsi

Direktorlar məktəblərdə tədris liderləri kimi fəaliyyət göstərir, məktəb işçilərini, şagirdləri və məktəb mühitini idarə edirlər. Tədqiqatlar göstərir ki, yaxşı direktor rəhbərliyi, müsbət məktəb mühiti və müəllimlər arasında etimad yaradaraq kollektiv gücü artırmaqla şagirdlərin uğurunu dəstəkləyə bilər. Bundan əlavə, məktəbdə direktorların tez-tez dəyişməsi şagird nailiyətlərini azalda bilər. PIRLS 2026 Məktəb Sorğusunda direktorların hazırlığı və təcrübəsi haqqında məlumat toplayır.

## Sinif mühiti

Şagirdlər getdikləri məktəblərdə müxtəlif siniflərə bölündür. Bu sinif mühitləri şagirdlərin öyrənmə təcrübələrini formalasdıraraq oxu nailiyətlərinə təsir edir (bax: cədvəl 1). Əhəmiyyətli sinif amillərinə müəllim xüsusiyyətləri, oxu tədris metodları, texnologiyaya çıxış və sinif mühiti daxildir. PIRLS 2026 bu mövzularla bağlı məlumatları Müəllim və Şagird Sorğularında toplayır. Bu məlumatlar cədvəl 4-də xülasə edilmişdir.

**Cədvəl 4: Sinif mühiti mövzuları və alt-mövzuların xülasəsi**

<b>Sinif mühiti mövzuları</b>	<b>Sinif mühiti alt-mövzuları</b>
Müəllimlərin kvalifikasiyaları	Müəllim hazırlığı Müəllimlərin təcrübə illəri Müəllimlərin peşəkar inkişafı
Sinifdə oxu tədrisi	Müəllimlər şagirdlərin oxuyub-anlama üzrə bacarıq və strategiyalarını inkişaf etdirirlər Müəllimlər şagirdlərdə oxu istəyini, marağını və özünə inamı inkişaf etdirirlər Şagirdlərin oxu tədrisinə görə hazırlanması Sinif kitabxanaları
Sinifdə informasiya texnologiyaları	Sinifdə oxu tədrisi üçün rəqəmsal cihazlara çıxış Onlayn oxu tədrisi
Sinif mühiti	Sinif pozuntuları Tədrisi məhdudlaşdırılan amillər

**Müəllim kvalifikasiyaları****Müəllim hazırlığı**

Keyfiyyətli müəllim hazırlığı effektiv tədris üçün çox önemlidir. Müəllimlərin fənnlər üzrə bilikləri və pedaqoji bacarıqları şagirdlərin uğuruna müsbət təsir göstərə bilər. PIRLS məlumatları ilə aparılan təhlillər, müəllimlərin oxu üzrə aldığı təlimlər PIRLS oxu nailiyyətləri arasında əlaqə olduğunu göstərdi. PIRLS 2026 Müəllim Sorğusunda müəllimlərin hazırlığı haqqında məlumat toplayır.

**Müəllimlərin təcrübə illəri**

Müəllimlərin təhsil və təlimindən əlavə, tədris təcrübəsi də müəllim inkişafı üçün əhəmiyyətlidir. Təcrübə qazanmaq xüsusilə karyerasının başlanğıcındakı müəllimlər üçün əhəmiyyətlidir və onlar sinifdə öz bacarıqlarını inkişaf etdirirlər. Tədqiqatlar həmçinin göstərir ki, beş ildən çox təcrübəsi olan müəllimlər pedaqoji bacarıqlarını inkişaf etdirməyə davam edirlər və bu inkişaf şagirdlərin uğuruna müsbət təsir göstərə bilər. PIRLS 2026 Müəllim Sorğusunda müəllimlərin təcrübə illəri haqqında məlumat toplayır.

**Müəllimlərin peşəkar inkişafı**

Tədqiqatlara əsaslanan oxu tədrisi şagirdlərin uğuruna böyük təsir göstərir. Buna görə də, oxu tədrisi ilə bağlı müəllimlərin peşəkar inkişafı tədrisin keyfiyyətini təmin etmək üçün vacib bir komponentdir. Məsələn, peşəkar inkişaf müəllimlərin oxuyub-anlama strategiyalarını açıq şəkildə öyrətmək, oxuyub-

anlamağı dərs məzmununa daxil etmək və onlayn oxu vasitələrini sinifdə istifadə etmək bacarıqlarını artırmağa kömək edə bilər. Peşəkar inkişaf imkanlarının keyfiyyəti müxtəlif ola bilər və bu inkişafların şagird nailiyyətlərinə təsiri də eyni olmaya bilər. PIRLS 2026 Müəllim Sorğusunda müəllimlərin peşəkar inkişafda iştirakları və ehtiyacları haqqında məlumat toplayır.

## Sinifdə oxu tədrisi

### **Müəllimlər şagirdlərin oxuyub-anlama üzrə bacarıq və strategiyalarını inkişaf etdirirlər.**

Oxuyub-anlama, sözlərin şifrələnməsi, lügət biliklərini artırmaq və oxu sürətini yaxşılaşdırmaq kimi əsas bacarıqları, həmçinin daha mürəkkəb bacarıqları, məsələn, mətnin mövzusunu, arqument xəttini, mətnin quruluşunu tanımaq, məlumat tapmaq, müxtəlif baxışları təhlil etmək və şəxsi anlayışını inkişaf etdirmək kimi daha mürəkkəb bacarıqları əhatə edir. Şagirdlərə bu bacarıqları inkişaf etdirmək üçün açıq şəkildə imkanlar təqdim edən tədris, oxuyub-anlamani yüksək səviyyədə inkişaf etdirməkdə ən effektiv üsuldur. Oxuyub-anlamani artırmaq üçün müəllimlərin şagirdlərə oxuyub-anlama prosesini izləməkdə, yeni mətnləri əvvəlki biliklərlə əlaqələndirməkdə və sual və müzakirələr vasitəsilə mətnin dərinliyini anlamaqda kömək etməsi vacibdir. Oxuyub-anlama fəal bir prosesdir; buna görə də, şagirdlərdən oxudan sonra nələr etmələri və ya təqdim etmələri tələb olunduqda, bu onların anlama qabiliyyətinə təsir edir. Yüksək səsli oxu üsulundan istifadə edən şagirdlər, lügət, oxuyub-anlama və dil bacarıqları sahəsində daha yaxşı nəticələr əldə edirlər. Oxuduqlarını şifahi olaraq xülasə etmək, yazılı cavab vermək, hekayələri canlandırmak və mətnlərdəki məlumatdan istifadə edərək oyunlar oynamaq oxuyub-anlamani dəstəkləyən bəzi tədris strategiyalarındandır. Mətnlərlə dərinindən məşğul olmaq, müəllifin baxış bucağını və niyyətlərini anlamaq, eləcə də personajların maraqlarını araşdırmaq və onları sorğulamaq deməkdir. Effektiv oxu tədrisi şagirdləri daha yaxşı başa düşmək üçün bu fəaliyyətlərə qoşulmağa təşviq edir.

Şagirdlərdən oxuduqları məlumatları necə istifadə etmələri müxtəlif mətn növlərinə görə fərqlənə bilər. Məsələn, bədii ədəbiyyat oxuyarkən, şagirdlər süjetləri ayırd etməyi və motivləri başa düşməyi öyrənə bilərlər. Mübahisəli qeyri-bədii mətnlərdə isə şagirdlər arqumentlərin məntiqini anlamağı və onun əsas fikirlərini və nəticələrini sorğulamağı öyrənə bilərlər. PIRLS 2026 müəllimlər tərəfindən şagirdlərin oxuyub-anlama bacarıqlarının necə inkişaf etdirildiyi barədə məlumatı Müəllim Sorğusunda toplayır.

### **Müəllimlər şagirdlərdə oxu istəyini, marağını və özünə inamı inkişaf etdirirlər.**

Müəllimlərin dərslərinin effektiv olub-olmamasının mühim göstəricisi şagirdlərin dərs fəaliyyətləri və öyrənmədə nə qədər iştirak etmələridir. Şagirdlərin oxuya olan marağını artırmaq çox önemlidir, çünkü oxuya həvəslə olan, xüsusilə azyaşlı şagirdlər daha yaxşı oxucu sayılır. Şagirdlərin motivasiyasını və marağını dəstəkləyici bir mühit yarataraq əlaqə, bacarıq və sərbəstlik hissini inkişaf etdirmək mümkündür. Belə bir mühiti yaratmaq üçün istifadə olunan tədris strategiyalarına şagirdlərə oxumaq üçün seçim vermək, onların tərcübələrinə uyğun mədəni baxımdan müxtəlif mətnlər seçmək, özlərini uğurlu oxucu kimi düşünməkləri üçün imkanlar yaratmaq, kiçik qrup müzakirələrinə təşviq etmək və oxumağı daha əyləncəli etmək daxildir. Yenilikçi yanaşmalar, məsələn, şagirdlərin teatr çıxışlarını da əhatə edən qarışq oxu üsulları, şagirdlərin oxumağa marağını artırır və yaradıcılıq, ünsiyyət və əməkdaşlıq imkanları təqdim edir. PIRLS 2026 müəllimlərin şagirdləri necə motivasiya etdiyi və dərslərə necə cəlb etdiyi barədə məlumatı Müəllim Sorğusu vasitəsilə toplayır.

## Şagirdlərin oxu tədrisinə görə hazırlandırılması

Müəllimlər oxu dərslərinin effektivliyini artırmaq üçün şagirdləri fərqli üsullarla qruplaşdırı bilərlər. Ədəbiyyatda kiçik qrup dərsləri, ümumiyyətlə, effektiv tədrisin vacib bir hissəsi kimi qəbul edilir və şagird nəticələrinin yaxşılaşmasına kömək edir. Müəllimlər kiçik qruplarla işləyərkən xüsusi bir bacarıq və ya strategiyaya diqqət yetirə, tədrisi şagirdlərin fərqli ehtiyaclarına uyğunlaşdırı və hər bir şagirdin iştirakını təmin edə bilərlər. Eyni bacarıqda olan şagirdlərin qruplaşdırılması şagirdlərin fənn üzrə bacarıqlarına uyğun bir tempdə öyrənmələrini dəstəkləyən başqa bir qruplaşma növüdür. Lakin tədqiqatlar göstərib ki, ibtidai sinifdə şagirdləri oxu bacarıqlarına görə qruplaşdırmaq yaxşı oxuyan şagirdlər üçün faydalı ola bilər, lakin aşağı performanslı şagirdlər üçün mənfi nəticələrə yol açı bilər. PIRLS 2026 Müəllim Sorğusunda şagirdlərin oxu tədrisinə görə təşkili haqqında məlumat toplayır.

### Sinif kitabxanaları

Asanlıqla oxu materiallarına çıxışı olan şagirdlər daha çox oxumağa meyillidirlər və buna görə də bəzi ölkələr geniş çeşiddə mətnlər və mətn növləri, o cümlədən rəqəmsal resurslar təqdim edən sinif kitabxanaları yaratmağa başlayıblar. Bu kitabxanalar ayrıca sərbəst oxu üçün xüsusi yerlər də təmin edir. Mütəşəkkil və asanlıqla əlçatan sinif kitabxanası şagirdləri oxumağa təşviq edir, onların oxumağa olan münasibətlərini yaxşılaşdırır və müəllimlərə ədəbiyyati dərslərdə istifadə etməkdə, həmcinin müsbət oxu vərdişlərini və münasibətlərini inkişaf etdirməkdə kömək edir. Lakin sinif kitabxanalarının ölçüsü və materialların nə qədər əlçatan olması məktəbin sosial-iqtisadi tərkibindən asılı olaraq dəyişə bilər. Aşağı sosial-iqtisadi vəziyyətdə olan şagirdlər daha yaxşı sosial-iqtisadi vəziyyətdə olan şagirdlərə nisbətən daha az kitab əldə edə bilirlər. Bəzi ölkələrdə sinif kitabxanaları məktəb kitabxanalarını əvəz edir, xüsusilə də kiçik məktəblərdə; digər ölkələrdə isə sinif kitabxanaları ilə məktəb kitabxanaları birləşdirilir. PIRLS 2026 Müəllimlər Sorğusunda sinif kitabxanaları haqqında məlumat toplayır.

### Sinifdə informasiya texnologiyaları

#### Sinifdə oxu tədrisi üçün rəqəmsal cihazlara çıxış

Sinifdə oxu tədrisi üçün kompüterlərə çıxış şagirdlərin onlayn oxu bacarıqlarında mühüm rol oynaya bilər, çünkü bir çox onlayn oxu fəaliyyətini kağız materiallarla yerinə yetirmək mümkün olmur. Müəllimlər, mövcud olan internețe çıxış imkanlarına görə, rəqəmsal cihazları digər oxu fəaliyyətlərinə də daxil etməyi seçə bilərlər. PIRLS 2026 Müəllim Sorğusunda oxu tədrisi üçün rəqəmsal cihazlara çıxış və bu cihazların dərs prosesində necə istifadə olunması haqqında məlumat toplayır.

### Onlayn oxu tədrisi

21-ci əsrə oxu savadlılığı onlayn kontekstlərdə oxumağı da əhatə etməlidir, çünkü rəqəmsal məzmun şagirdlərin ümumi oxu fəaliyyətlərinin getdikcə daha böyük hissəsinə təşkil edir. Tədqiqatlar göstərir ki, oxu metodundan asılı olaraq oxu prosesində və oxuyub-anlama nəticələrində böyük fərqlər mövcuddur. Onlayn oxu zamanı, şagirdlər müxtəlif növ mətnlərdən istifadə etməli və internetin dinamik xüsusiyətləri ilə qarşılıqlı əlaqə qurmalıdırılar ki, lazımlı olan məlumatları tapıb əldə edə bilsinlər. Onlayn məlumat axtararkən, çox vaxt müxtəlif mənbələrdən məlumat toplamaq və onları birləşdirmək lazımlı olur. PIRLS 2026 müəllimlərdən onlayn oxu tədrisi haqqında məlumat toplamaq üçün Müəllim Sorğusundan istifadə edir.

## Sinif mühiti

### Sinif pozuntuları

Sinif pozuntuları şagirdlərin öyrənməsinə mənfi təsir göstərə bilər. Sinif idarəetməsi, şagirdlərin öyrənməsini dəstəkləyən və narahat davranışlarının qarşısını alan qeyri-dərs prosedurlarını nəzərdə tutur. Sinif idarəetməsi ilə şagird nailiyyətləri arasındaki birbaşa əlaqəni müəyyən etmək çətin olsa da, bəzi tədqiqatlar göstərir ki, effektiv sinif idarəetməsi şagird nailiyyətləri üzərində dolayısı ilə müsbət təsir yarada bilər. PIRLS 2026 şagirdlərin sinif pozuntuları və idarəetməsi haqqında fikirlərini öyrənmək üçün Şagird Sorğusundan məlumat toplayır.

### Tədrisi məhdudlaşdırın amillər

Müəllimlər tədrisi məhdudlaşdırı biləcək müxtəlif şagirdlərlə bağlı amillər ilə qarşılaşa bilərlər. Bunlar birbaşa akademik hazırlıq ilə (məsələn, zəruri bacarıqların olmaması), rifah ilə (məsələn, əsas qida çatışmazlığı və ya tez-tez dərs davamıyyəti problemi) və ya sinidə davranışla (məsələn, diqqətsizlik və ya narahatlılıq) bağlı ola bilər. Bu amillər müəllimlərin effektiv dərs keçmə qabiliyyətini məhdudlaşdırmaqla yanaşı, şagird nailiyyətlərinə də birbaşa təsir edə bilər. Məsələn, tədqiqatlar göstərir ki, kifayət qədər əsas qidasını yeməyən şagirdlər daha aşağı akademik nailiyyətlər qazanır. Oxu ilə əlaqədar olaraq, müxtəlif fonoloji emal növlərində bacarıq oxu qabiliyyətlərinin inkişafında vacib rol oynayır. Tez-tez davamıyyət problemi olan şagirdlər oxu dərslərində iştirak etmək və öyrənmək imkanlarını məhdudlaşdırır. PIRLS 2026 oxu tədrisini məhdudlaşdırın amillərlə bağlı məlumatları Müəllim və Şagird Sorğularında toplayır.

## Şagird xüsusiyyətləri, münasibətləri və davranışları

Şagirdlərin oxu nailiyyətlərinə təsir edə biləcək bir çox xüsusiyyətlər mövcuddur, bunlar arasında məktəbdəki təcrübələr və oxu ilə bağlı münasibət və davranışlar da var (bax: Cədvəl 1). PIRLS 2026 bu sahələr haqqında məlumatları Şagird Sorğusunda toplayır və bu məlumatlar cədvəl 5-də ümumiləşdirilmişdir.

### Cədvəl 5: Şagird xüsusiyyətləri, münasibətləri və davranışları ilə bağlı ümumi baxış və alt mövzular

Şagird xüsusiyyətləri, münasibətləri və davranışları	Şagird xüsusiyyətləri, münasibətləri və davranışları haqqında alt mövzular
Şagird demoqrafiyası	Yaş Cins Evdə danışilan dil Vətəndaşlıq Məktəbə aidlik hissi Zorakılıq Məktəbdəki hissələr Oxu dərslərinə maraq
Şagirdin məktəb təcrübələri	

**Cədvəl 5: Şagird xüsusiyyətləri, münasibətləri və davranışları ilə bağlı ümumi baxış və alt mövzular (davamı)**

Şagird xüsusiyyətləri, münasibətləri və davranışları	Şagird xüsusiyyətləri, münasibətləri və davranışları haqqında alt mövzular
Şagird oxu münasibətləri və davranışları	Şagirdlərin oxu sevgisi
	Şagirdlərin oxu inamı
	Oxuya ayrılan vaxt
	Oxu məqsədləri və məktəbdən kənar oxunan mətn növləri
	Oxu formatları və vəsaitləri
Şagirdin informasiya texnologiyalarından istifadəsi	Rəqəmsal cihazlardan və internetdən istifadə

## Şagird demoqrafiyası

Şagirdlərin demoqrafik xüsusiyyətləri haqqında məlumat müxtəlif şagird qrupları arasındaki nailiyyət boşluqlarını araşdırmağa imkan verir. Şagirdlərin cinsi, oxu nailiyyətlərini araşdırarkən xüsusi maraq doğurur. Son beş PIRLS dövründə, iştirakçı ölkələrin əksəriyyətində oxu nailiyyətlərindəki cinsi fərq qızların oğlanlardan üstün olduğunu göstərir. Bu, tədqiqatlarda müşahidə olunan bir tendensiyadır. Fərqli yaşdakı şagirdlər akademik tarixçələrindən asılı olaraq PIRLS-də fərqli nəticələr göstərə bilərlər. Yaşa görə məktəbə qəbul olunan ölkələrdə yaşı böyük şagirdlər daha yetkin olduqları üçün gənc həmyaşlılarına nisbətən oxuyub-anlamada daha bacarıqlı ola bilərlər. Lakin saxlanma qaydalarına görə, sinfi təkrarlayan yaşı böyük şagirdlər sinfi təkrarlamayan şagirdlərə nisbətən oxuyub-anlamada daha çox çətinlik çəkə bilərlər. PIRLS 2026 şagirdlərin demoqrafik məlumatlarını Şagird Sorğusunda toplayır.

## Şagirdin məktəb təcrübələri

### Məktəbə aidlik hissi

Şagirdlərdə məktəbə aidlik hissi onların ümumi rifahına və akademik uğurlarına müsbət təsir göstərir. Məktəbə aidlik hissi şagirdlərin özlərini və məktəb daxilindəki digər şəxslərlə (müəllimlər, digər şagirdlər və s.) olan münasibətlərini necə qəbul etmələrindən, həmçinin məktəbdəki insanlarla olan əlaqələrindən formalasır. Bu sosial əlaqələr məktəbdə şagirdlərin rifahi üçün əhəmiyyətli bir komponentdir. PIRLS 2026 Şagird Sorğusunda şagirdlərin məktəbə aidlik hissi ilə bağlı məlumatları toplayır.

## Zorakılıq

Zorakılıq məktəb təhlükəsizliyinin xüsusi bir aspektidir, çünki bu, şagirdləri qorxutmaq və ya zərər vermək məqsədilə təkrarlanan aqressiv davranışları əhatə edir. Zorakılıq müxtəlif yollarla ola bilər:

həm fiziki, həm də psixi şəkildə, həm üzbəüz, həm də virtual mühitdə baş verə bilər. Sosial media vasitəsilə onlayn zorakılıq, uşaqlar arasında rəqəmsal cihazlara çıxış artdıqca daha çox yayılmağa başlamışdır. Üzbəüz və ya onlayn zorakılığa məruz qalan uşaqlar narahatlıq yaşayır və bu, onların akademik uğurlarına və psixi sağlamlığına mənfi təsir edir. Şagirdlərin həm zorakılıq qurbanı, həm də zorakılıq edən tərəf ola biləcəyini qəbul etmək isə mütləqdir. PIRLS 2026 Şagird Sorğusunda şagirdlərin zorakılıq təcrübələri ilə bağlı məlumatları toplayır.

## Məktəbdəki hissələr

Yuxarıda bəhs olunan qarşılıqlı münasibətlərdən əlavə, şagirdlərin məktəbdəki təcrübələri və rifahı onların emosional vəziyyətindən də asılıdır. Subyektiv rifah, şagirdin öz hissələrini və bu hissələrin onun rifahına necə təsir etdiyini qiymətləndirməsi deməkdir. Bu hissələr müsbət (məsələn, sevinc, həvəs və maraq) və ya mənfi (məsələn, kədər, qəzəb və narahatlıq) ola bilər. PIRLS 2026 Şagird Sorğusunda şagirdlərin məktəbdəki hissələri ilə bağlı məlumatları toplayır.

## Oxu dərslərinə maraq

Şagirdlərin dərslərdə iştirak etməsi məktəbə bağlılıq anlayışının bir yönüdür və tədqiqatlar göstərir ki, şagirdlərin tədris mühitindəki təcrübələri onların məktəbə olan bağlılığını artırır. Tədris aydınlığı, şagirdlər tərəfindən müəllimlərin tədris strategiyalarının necə qəbul edilməsindən asılıdır. Yüksək dərəcədə tədris aydınlığına sahib müəllimlər, məzmunu sadə və aydın şəkildə izah edir, şagirdlərin başa düşməsini yaxşıca izləyir və lazım olduqda müxtəlif pedaqoji üsullardan istifadə edirlər. Tədris aydınlığı həm də müəllimlərin köməkçi rəylər verməsi və şagirdlərin suallarını aydın şəkildə cavablandırması kimi dəstəkləyici sinif mühiti yaratmaqla bağlıdır. Bütün bu amillər sinifdə şagirdlərin iştirakını artırmağa kömək edir. PIRLS 2026 Şagird Sorğusunda şagirdlərin oxu dərslərinə marağı haqqında məlumatlar toplayır.

## Şagird oxu münasibətləri və davranışları

### Şagirdlərin oxu sevgisi

Oxumağa həvəsi olan və öz -özünə oxumağı sevən şagirdlər adətən daha yaxşı oxuyub-anlama bacarığına malikdir olurlar. Bu cür münasibətləri inkişaf etdirmək, şagirdlərin ömür boyu yaxşı bir oxucu olmalarına da kömək edə bilər. Daxili motivasiyaya sahib şagirdlər oxumağı sadəcə maraqlı və əyləncəli olduğu üçün sevirlər. Daxili motivasiya "davranış enerjisi" kimi tanınır və tədqiqatlar göstərir ki, daxili motivasiya (bu halda, oxumağın zövq verici olması) oxu nailiyyəti ilə xarici motivasiyalarla, məsələn, tərif və pul ilə daha yaxından əlaqədardır. Şagirdlər boş vaxtlarında oxumağa nə qədər çox

vaxt sərf etsələr, oxuya olan münasibətləri o qədər yaxşılaşar. Oxumağı sevmək isə oxu uğurunu artırır. Oxu motivasiyası ilə oxu nailiyyəti arasındaki əlaqə qarşılıqlı ola bilər; daha çox oxuyan şagirdlər daha yaxşı oxuyurlar və daha yaxşı oxuyan şagirdlər oxumaqdan daha çox zövq alırlar. PIRLS 2026 Şagird Sorğusunda şagirdlərin oxu sevgisi ilə bağlı məlumatlar toplayır.

## Şagirdlərin oxu inamı

Tədqiqatlar göstərir ki, şagirdlərin oxu inamı oxu uğuru ilə müsbət əlaqəlidir. Şagirdlər oxu qabiliyyətlərini fərqli şəkildə dəyərləndirirlər və bu qiymətləndirmə adətən əvvəlki uğurlarına və həmyaşlıları ilə müqayisədə özlərini necə gördüklərinə əsaslanır. Özünə inanan şagirdlər məktəb tapşırıqlarını yerinə yetirməkdə daha israrlı olurlar, çünki uğur qazana biləcəklərinə inanırlar. PIRLS 2026 Şagird Sorğusunda şagirdlərin oxu inamı ilə bağlı məlumatlar toplayır.

## Oxuya ayrılan vaxt

Şagirdlərin oxuya ayırdığı vaxt onların oxuya münasibətindən asılı ola bilər. Bu iki amil isə birgə şəkildə oxuyub-anlamaya müsbət yönəl təsir edə bilər. Bəzi tədqiqatlar göstərir ki, oxumağa sərf edilən vaxt oxu motivasiyası ilə oxuyub-anlama arasındaki əlaqəyə təsir edir. Lakin bu nəticələr hər zaman eyni olmur, buna görə də şagirdlərin oxu münasibətləri, oxumağa sərf etdikləri vaxt və oxu nailiyyəti arasındaki əlaqəni daha çox araşdırmaq lazımdır. Şagirdlərin oxumağa sərf etdikləri vaxta təsir edən əlavə amillər arasında kitabxana və ya evdəki oxu resurslarının mövcudluğu da var. PIRLS 2026 Şagird Sorğusunda şagirdlərin oxuya ayırdıqları vaxtla bağlı məlumat toplayır.

## Oxu məqsədləri və məktəbdən kənar oxunan mətn növləri

PIRLS 2026 Oxu üzrə Qiymətləndirmə Çərçivəsində təsvir olunduğu kimi, şagirdlər müxtəlif səbəblərlə oxuya bilərlər və bu səbəblər iki əsas məqsəd altında toplanır: ədəbiyyat təcrübəsi və məlumatın əldə edilməsi və istifadəsi. Hər iki məqsədin altında müxtəlif mətn növləri mövcuddur. Ədəbiyyat təcrübəsi üçün şagirdlər şəkilli hekayə kitabları, fəsil kitabları və ya digər növ bədii ədəbiyyat nümunələri oxuya bilərlər. Şagirdlər məlumatları qeyri-bədii kitablar, onlayn məqalələr və ya məlumatverici veb saytlar vasitəsilə tapa bilərlər. PIRLS 2026 Şagird Sorğusunda şagirdlərin məktəbdən kənar oxuduqları mətn növləri ilə bağlı məlumat toplayır.

## Oxu formatları və vəsaitləri

Şagirdlər müxtəlif formatlarda oxuyurlar, məsələn, kağız üzərində, kompüter və planşetlərdə, həmçinin mobil telefonlarda. Çoxsaylı formatlarda təqdim olunan mətnlərə çıxış, sadəcə çap mətni ilə müqayisədə, şagirdlərin məlumatı xülasə etmə bacarığını artırmağa kömək edə bilər. Bəzi tədqiqatlar göstərir ki, kağız üzərində oxumaq daha yaxşı oxuyub-anlama ilə əlaqəlidir. Xüsusiylə, kağız üzərində olan mətnlər uzun mətnlərin daha yaxşı başa düşülməsinə kömək edir. Bunun səbəbi rəqəmsal cihazlarda oxumağın daha çox qısa müddətli və sürətli əlaqəni təşviq etməsi, dərin düşünməni isə azaltması ola bilər. Bu nəticəyə baxmayaraq, bəzi tədqiqatlar uşaqların rəqəmsal cihazlarda oxumağı

daha çox üstün tutduqlarını göstərir. PIRLS 2026 Şagird Sorğusunda şagirdlərin oxu formatları və vəsaitlərinə dair məlumat toplayır.

## Şagirdin informasiya texnologiyalarından istifadəsi

### Rəqəmsal cihazlardan və internetdən istifadə

Həm məlumatla, həm də digər insanlarla onlayn əlaqə qurmaq getdikcə daha geniş yayılır. Şagirdlər rəqəmsal cihazlar və internetdən müxtəlif məqsədlərlə istifadə edə bilərlər, məsələn, sosial ünsiyyət qurmaq, məlumat axtarmaq və ya məktəb tapşırıqlarını rəqəmsal platformalar vasitəsilə əldə etmək. Bunların bəziləri birbaşa məktəb işləri ilə əlaqəlidir, bəziləri isə belə deyil. Bu məqsədlərin çoxu müəyyən bir formada oxumağı əhatə edir, buna görə də onlayn fəaliyyətlər şagirdlərin oxuyub-anlama bacarıqları ilə əlaqəli ola bilər. PIRLS 2026 Şagird Sorğusunda texnologiyanın şagirdlərin öyrənmə və şəxsi fəaliyyətlərindəki tezliyini və xarakterini daha yaxşı anlamaq üçün şagirdlərin məktəbdə və evdə internet istifadəsi haqqında məlumat toplayır.

## Milli kontekstlər

Cədvəl 6-da göstərildiyi kimi, şagirdlərin ailələri, sinifləri və məktəbləri daha geniş milli kontekstdə yerləşir. Təhsil sisteminin təşkilati strukturu və oxu programı ilə bağlı ölkə səviyyəsindəki siyasetlər, şagirdlərin məktəb təcrübələri və öyrənmə prosesində mühim rol oynayır. PIRLS 2026-da milli kontekstlər haqqında bütün məlumatlar Kurikulum Sorğusu vasitəsilə toplanır və bu sorğunun ümumi məzmunu cədvəl 6-da xülasə edilmişdir. Bu məlumatlar, həmçinin PIRLS 2026 Ensiklopediyasındaki ölkələr haqqında fəsillər ilə tamamlanır.

### Cədvəl 6: Milli kontekstlər və alt-mövzuların xülasəsi

Milli kontekst mövzuları	Milli kontekst alt-mövzuları
Təhsil sisteminin təşkili	Məktəbdə dərs ilinin sayı Məktəbə qəbul yaşı və sinifdə qalma müddəti Məktəbəqədər təhsil Tədris dil(lər)i Müəllim və direktor hazırlığı Kurikulum xüsusiyyətləri
Oxu kurikulumu	Tədris materialları və rəqəmsal cihazların istifadəsi Dil/oxu tədris programında əsas fokuslar

## Təhsil sisteminin təşkili

### Məktəbdə dərs ilinin sayı

PIRLS 2026-ya yalnız dördüncü sinif şagirdləri qatılır və dördüncü sinif, şagirdlərin öyrəndiyi milli kontekstləri formalasdırıran təhsil mərhələlərindən biridir. Ölkələr yalnız şagirdlərə təklif olunan məktəb illərinin sayı ilə deyil, həm də bu illərin neçəsinin məcburi olduğu ilə də fərqlənir.

## Məktəbə qəbul yaşı və sinifdə qalma müddəti

Rəsmi təhsilə (birinci sinif, ISCED Səviyyəsi 1) başlama yaşına dair qaydalar nailiyyət fərqliliklərini və dördüncü sinif şagirdlərinin yaş fərqlərini anlamaq üçün önemlidir. Sinifdən sinifə keçmək və sinifdə qalma qaydaları, şagirdlərin müəyyən edilmiş siniflərə nə vaxt daxil olmalarına da təsir edir. Sinifdə qalma mübahisəli bir təcrübə olaraq qəbul edilir və bəzi tədqiqatlar bunun şagirdlərin rifahına və nailiyyətlərinə xüsusən də, qısa müddətdə mənfi təsiri olduğunu göstərmişdir. Lakin, sinifdə qalmanın təsiri ölkələr arasında fərqlənə bilən digər sistem səviyyəsindəki amillərdən, məsələn, şagirdlərin qruplaşdırılması və ya sinifləşdirmə metodlarından asılı olaraq dəyişir.

## Məktəbəqədər təhsil

Məktəbəqədər təhsil uşaqları məktəbə başlamazdan əvvəl rəsmi formada oxu-yazı fəaliyyətləri ilə tanış edə bilər, buna görə də son illərdə bir çox ölkə bu sahəyə aktiv şəkildə yatırıım edib. Məsələn, Avropa İttifaqı üzv ölkələrdən məktəbəqədər təhsilin hamı tərəfindən əlçatan olmasına qanuniləşdirməyi tələb

edib. Məktəbəqədər təhsil proqramlarında iştirak etmək akademik nəticələrə müsbət təsir göstərə bilər. Lakin, məktəbəqədər təhsil proqramlarının sonraki akademik və gündəlik həyata təsiri proqramın keyfiyyətindən asılıdır. Şagirdlərin qoşulacağı məktəbəqədər təhsil proqramlarının strukturu və növləri ölkələr arasında fərqlidir. Məsələn, bəzi ölkələr az təminatlı ailələrdən gələn şagirdlər üçün xüsusi məktəbəqədər təhsil proqramları təqdim edir.

## Tədris dil(lər)i

Bəzi ölkələrdə hamı tərəfindən danışılan bir dil olduğu halda, digər ölkələrdə isə tarixən çoxdillilik mövcuddur. Miqrasiya dil müxtəlifliyini artırmağa səbəb ola bilər. Bir çox çoxdilli ölkələr əhalinin təhsili üçün müxtəlif qaydalara malikdir və bəziləri isə xüsusi dil savadlılığı ilə bağlı qaydalara sahib ola bilər. Tədris dili ilə bağlı bütün qaydalar bir ölkənin tarixi və mədəni kontekstindən təsirlənir.

## Müəllim və direktor hazırlığı

Ölkələr müəllimlər və direktorlar üçün məcburi və ya tipik hazırlıq metodları ilə fərqlənir. PIRLS-də iştirak edən şagirdlərin müəllim və direktorlarının hazırlığı ilə bağlı məlumatlar Məktəb və Müəllim Sorğularında toplanır; bu məlumat, ölkələrdə ən çox rast gəlinən hazırlıq metodları ilə kontekstləşdirilir.

## Oxu kurikulumu

### Kurikulum xüsusiyyətləri

Ölkələrin oxu kurikulumları, şagirdlərə nə öyrədiləcəyini müəyyənləşdirir və rəsmi oxu təlimi vasitəsilə inkişaf etdirilməli və ya əldə edilməli bilik, bacarıq və münasibətlərə dair gözləntiləri təqdim edir. Oxu kurikulumunun müəyyən edildiyi səviyyə (məsələn, milli, dövlət və ya vilayət) ölkələr arasında fərqlənir. Ölkələr kurikulumda tövsiyə olunan və ya müəyyən edilən komponentlərdə, məsələn, tədris fəaliyyətləri və qiymətləndirmələrdə də fərqlənirlər.

### **Tədris materialları və rəqəmsal cihazların istifadəsi**

Geniş çeşiddə oxu materiallarına çıxış, eləcə də sürətli oxucular və çətinlik çəkən oxucular üçün fərqləndirmə qaydaları və tətbiqləri oxu kurikulumunun vacib tərkib hissələridir. Rəqəmsal cihazlar və onlayn resursların oxu kurikulumuna daxil edilməsi strategiyaları, texnologiyanın beynəlxalq təhsil sistemlərində daha çox vurğulanması ilə daha geniş yayılır.

### **Dil/oxu tədris programında əsas fokuslar**

Ölkələrin oxu kurikulumları, müəyyən oxu bacarıqlarına nə dərəcədə önem verdikləri baxımından fərqlənir. Oxu inkişafı üçün müəyyən edilən standartlar və meyarlar xüsusilə önemlidir. Oxu inkişafı üçün uyğun bir tədris və oxuyub-anlama strategiyaları ardıcılılığı, şagirdlər ibtidai sinifləri bitirdikcə və bacarıqlarını inkişaf etdirdikcə, dekodlaşdırma strategiyalarından oxuyub-anlama strategiyalarına keçidi əhatə edə bilər.

## Fəsil 3

# PIRLS 2026 Qiymətləndirmə dizaynı

Liqun Yin, Pierre Foy

## Ümumi baxış

PIRLS dördüncü sınıf şagirdlərinin oxu nailiyətinin genişmiqyaslı beynəlxalq qiymətləndirilməsidir. 2001-ci ildən bəri beş ildən bir keçirilən PIRLS hər qiymətləndirməni əvvəlki dövrlərlə əlaqələndirərək, şagirdlərin oxu bacarıqları üzrə meyarlara əsaslanan müntəzəm və vaxtında məlumat təqdim edir. PIRLS qiymətləndirmə dizaynı, fərdi şagirdlərə daha az yük düşməsi üçün matris tipli seçmə üsulundan istifadə edir. Bu üsul, müxtəlif oxu mətnlərini əhatə edərək geniş bir mövzu dairəsini qiymətləndirməyə imkan tanır. Hər bir mətn və onunla əlaqəli və onlayn informativ oxu tapşırıqları bir hissə şəklində qruplaşdırılır. Bu hissələr sonra sistematik şəkildə fərdi şagird kitabçalarına paylanır. PIRLS 2026 qiymətləndirməsi 18 hissədən ibarətdir. Bu hissələrin yarısı ədəbi oxu təcrübəsini (yəni "ədəbi") qiymətləndirir, digər yarısı isə məlumat əldə etmək və istifadə etmək üçün oxu bacarığını (yəni "informativ") qiymətləndirir. Qrup adaptiv dizaynı çərçivəsində, hissələrin üçdə biri nisbətən çətin, üçdə biri orta çətinlikdə, və üçdə biri isə nisbətən asandır. Bu yanaşma, şagirdlərin müxtəlif səviyyələrdəki oxu bacarıqlarını daha yaxşı qiymətləndirmək üçün nəzərdə tutulmuşdur.

Şagirdlərin qiymətləndirmə yükünü azaltmaq üçün, hər bir şagirdə iki qiymətləndirmə hissəsi təqdim olunur: biri ədəbi, digəri isə informativ oxu mövzusundadır. Bu hissələr, növbəti bölmədə təsvir edilən sistematik kitabça yiğimi və dövriyyə üsuluna uyğun olaraq verilir. Məlumat toplandıqdan sonra şagirdlərin qiymətləndirmə suallarına verdiyi cavablar PIRLS oxu nailiyətləri miqyasında yerləşdirilir. Bu proses cavabları təhlil edərək hər ölkənin qiymətləndirmə nəticələrinin ümumi mənzərəsini təqdim edir.

PIRLS, hər iştirakçı ölkədə qiymətləndirmə çətinliyini şagirdlərin bacarıqlarına daha da uyğunlaşdırmaq üçün qrup adaptiv dizaynından istifadə edir. Fərqli test formalarını (kitabçaları) istifadə edərək şagirdlərin yükünü və mövzuların əhatə dairəsini tarazlayan qrup adaptiv dizaynı, hər ölkədə sual kitabçalarının seçimini tənzimləyərək qiymətləndirmələrdə rast gəlinən müxtəlif bacarıq səviyyələrini daha yaxşı əhatə edir.

Qrup adaptiv dizaynı, hər ölkənin əhalisində qiymətləndirmə çətinliyini şagird bacarığı ilə daha yaxşı uyğunlaşdırır. Bu dizayn, yüksək nailiyyət göstərən ölkələrdə daha çətin kitabçaların, aşağı nailiyyət göstərən ölkələrdə isə daha asan kitabçaların daha çox istifadə olunmasına imkan tanır. Bu dizayn, qiymətləndirmədən əldə edilən məlumatları artırarkən, standart test idarəetmə prosedurlarını və vaxt tələblərini qoruyur. Əgər ölkədə şagird nailiyyətlərində əhəmiyyətli fərqlər olan açıq şəkildə müəyyən edilmiş alt qruplar varsa, bu nisbət üzrə bölgüsüdurmə yanaşması, ölkə daxilində də tətbiq oluna bilər. PIRLS 2026, qiymətləndirməni daha səmərəli və maraqlı etmək üçün tamamilə rəqəmsal formatda təqdim ediləcək. Məktəb proqramlarında getdikcə daha çox onlayn mətnlər, məsələn, veb-saytlar yer alır və internet çox sayıda şagirdin məktəbdə və məktəbdən kənarda məlumat əldə etməsi üçün əsas vasitəyə çevrilir. Onlayn informativ oxu tapşırıqları ilk dəfə PIRLS 2016-da oxu üzrə çərçivə sənədinə əlavə olaraq təqdim olundu. PIRLS 2021-də isə bu tapşırıqlar ümumi oxu miqyasında yer aldı, çünkü PIRLS rəqəmsal qiymətləndirmə sisteminə keçdi. PIRLS 2026, oxu savadlılığının müxtəlif mətn formalarını əhatə etdiyini və həm rəqəmsal, həm də qeyri-rəqəmsal mühitlərdə bacarıq inkişafını tələb etdiyini nəzərə alaraq, onlayn məzmunu PIRLS oxu qiymətləndirməsi üzrə çərçivə sənədinə əlavə edir. Buna görə də, PIRLS 2026 qrup adaptiv qiymətləndirmə dizaynı məlumat əldə etmə və istifadə etmə məqsədinin bir hissəsi olaraq onlayn informativ oxu tapşırıqlarını əhatə edir.

Əvvəlki PIRLS qiymətləndirmələrində olduğu kimi, PIRLS 2026 da oxu savadlılığının inkişafı üçün cəmiyyət, ev və məktəb kontekstləri barədə məlumat toplamaq məqsədilə bir sıra kontekst sorğuları təqdim edir.

## Qiymətləndirilən şagird populyasiyası

PIRLS, formal təhsilin dördüncü ilində olan şagirdlərin oxu nailiyyətlərini qiymətləndirir. Bu yaş qrupu PIRLS üçün 2001-ci ildən bəri seçilmişdir, çünkü bu dövr uşaqların oxuyucu kimi inkişafında vacib bir keçid mərhələsidir. Bu mərhələdə şagirdlər adətən oxumağın əsaslarını mənimşəmiş olur və oxumağı öyrənməkdən daha çox, yeni biliklər əldə etmək üçün oxumağa başlayırlar.

PIRLS, dördüncü formal təhsil ilini UNESCO tərəfindən hazırlanmış Beynəlxalq Standart Təhsil Təsnifikasi (ISCED) üzrə müəyyən edir. ISCED təsnifikasi, ölkələr arasında təhsil səviyyələrini təsvir etmək üçün beynəlxalq bir standart təqdim edir. Bu təsnifikasi erkən uşaq təhsilindən (Səviyyə 0-dan) doktorantura və ya ona bənzər təhsil səviyyəsinə (Səviyyə 8-ə) qədər olan bütün təhsil səviyyələrini əhatə edir. PIRLS-in hədəf qrupu isə belə müəyyən edilir:

PIRLS-in hədəf sinfi, ISCED Səviyyə 1-in ilk ilindən başlayaraq dörd ilini əks etdirməlidir.

ISCED Səviyyə 1, ibtidai təhsil və ya əsas təhsilin ilk mərhələsini əhatə edir və formal təhsilin başlanğıcı sayılır. PIRLS-in hədəf sinfi, Səviyyə 1-in başlanğıcından dörd il sonra olan sinifdir və bu, əksər ölkələrdə dördüncü sinfə uyğun gəlir. Lakin, oxumağın dil və düşüncə tələblərini nəzərə alaraq, PIRLS çox kiçik yaşı uşaqları qiymətləndirməkdən çəkinir. Beləliklə, əgər imtahan zamanı dördüncü sinif şagirdlərinin orta yaşı 9 yaş yarımından az olarsa, PIRLS ölkələrə şagirdləri növbəti sinifdə (yəni, beşinci sinifdə) qiymətləndirməyi tövsiyə edir.

## Oxu nailiyyətlərinin hesabatı

PIRLS, iştirak edən hər bir ölkədə şagirdlərin oxu nailiyyətləri barədə əhatəli bir mənzərə təqdim etmək məqsədilə hazırlanmışdır. Bu oxu məqsədi və anlama prosesi nailiyyətləri, eləcə də ümumi oxu nailiyyətlərini (Fəsil 1-də müəyyən edildiyi kimi) əhatə edir. Bu qiymətləndirmə, dördüncü sinif şagirdlərinin məktəbdə və gündəlik həyatda rast gəldikləri müxtəlif oxu materiallarını, statik mətnlərdən dinamik qrafiklərə və videolara qədər geniş bir spektri əhatə edir.

PIRLS oxu nailiyyətləri şkalasında ölkələrin dördüncü sinif şagirdlərinin oxu üzrə irəliləyişini qiymətləndirmələr arasında zamanla müqayisə etmələri üçün ortaq bir ölçü təqdim edir. PIRLS nailiyyət şkalası 2001-ci ildə təsis edilmişdir. Bu şkalada 100 bal 2001-ci ildə iştirak edən bütün ölkələrdə bir standart kənarlaşmaya uyğun gəlir, və şkalanın orta nöqtəsi olan 500 bal isə beynəlxalq nailiyyət paylanmasıının ortasında yerləşir. 2001 və 2006-ci illərin qiymətləndirmələrində istifadə olunan mətnlər və suallar əsasında iki qiymətləndirmə nəticələrini əlaqələndirərək, PIRLS 2006 məlumatları da bu şkalada təqdim edilmişdir. Beləliklə, ölkələr 2001-ci ildən bəri şagirdlərin oxu nailiyyətlərindəki dəyişiklikləri qiymətləndirə bilirlər. Eyni üsullardan istifadə edərək, PIRLS 2011, PIRLS 2016 və PIRLS 2021 məlumatları da PIRLS şkalasında yerləşdirilmişdir və hər biri əvvəlki dövrlə əlaqələndirilmişdir. Bu, PIRLS 2026 məlumatları üçün də tətbiq ediləcəkdir. Bu, PIRLS-in başladığı ildən bəri iştirak edən ölkələrin hər altı qiymətləndirmə dövrü üçün müqayisəli nailiyyət məlumatlarına sahib olmalarını təmin edəcək və 25 il ərzində performans dəyişikliklərini izləməyə imkan verəcək.

PIRLS oxu nailiyyətləri şkalası, oxu məqsədləri və anlama proseslərini də əhatə edən ümumi bir oxu bacarığı ölçüsüdür. Ümumi şkaladan əlavə, PIRLS 2026 oxu məqsədləri və anlama proseslərini təsvir edən alt şkalalar üçün eyni ölçüdə ayrıca nailiyyət şkalaları təqdim edir. Daha konkret desək, oxu məqsədləri üçün iki alt şkala mövcuddur:

- Ədəbi təcrübə üçün oxu
  - Məlumatı əldə etmək və istifadə etmək üçün oxu
- Oxuyub-anlama prosesləri üçün də iki alt şkala mövcuddur:
- Məlumat əldə etmək və sadə nəticələr çıxarmaq
  - İdeyaları və məlumatları şərh etmək, əlaqələndirmək və qiymətləndirmək

"Məlumat əldə etmək və sadə nəticələr çıxarmaq" alt şkalası, "açıq şəkildə verilmiş məlumatı əldə etmək və sadə nəticələr çıxarmaq" proseslərini əhatə edən sualları birləşdirir. Eynilə, "ideyaları və məlumatları şərh etmək, əlaqələndirmək və qiymətləndirmək" alt şkalası, ideyaları və məlumatları şərh etmək və əlaqələndirmək, həmçinin məzmunu və mətn elementlərini qiymətləndirmək və tənqid etmək üzrə maddələr ilə birləşdirilir (Fəsil 1-də açıqlanmışdır).

## PIRLS 2026 Qrup adaptiv dizayn

Bu dizaynda oxu məqsədləri üzrə iki alt miqyasda mətn çətinliklərinin üç səviyyəsi mövcuddur. PIRLS 2021 qrup adaptiv dizaynı suallara cavab verməmə səviyyəsini azaltdı və şagirdlərin oxu nailiyyətlərini daha dəqiq ölçüdü. Adaptiv dizaynın şagirdlərin motivasiyasını artıracağı və suallara cavabsızlıq hallarını azaldıb oxu nailiyyətlərini daha dəqiq ölçməyə imkan verəcəyi gözlənilir. Dizayn, üç səviyyəli hissə çətinliyini (çətin, orta və asan) iki səviyyəli sual kitabçasında verilmiş materialın çətinliyinə uyğunlaşdırır. Daha çətin sual kitabçaları iki çətin hissədən və ya bir orta və bir çətin hirssədən

ibarətdir, nisbətən daha asan sual kitabçaları isə bir asan və bir orta hissədən və ya iki asan hissədən ibarətdir. Hər ölkə PIRLS 2026 qiymətləndirməsinin sual kitabçalarındaki bütün materialın tamamını tətbiq edir, lakin daha çətin və daha asan sual kitabçalarının nisbəti ölkədəki şagirdlərin gözlənilən oxu nailiyyət səviyyəsinə görə dəyişir.

## PIRLS 2026 Qiymətləndirmə hissələri

PIRLS 2026 qrup adaptiv dizaynında istifadə olunan 18 hissədən 14-ü əvvəlki PIRLS 2021 qiymətləndirməsində də tətbiq olunmuşdur və 2026-cı il üçün yenidən daxil edilmişdir. Bu, trendlərin ölçülməsi məqsədini güdürlər. Bundan əlavə, PIRLS 2026 üçün ilk dəfə istifadə ediləcək dörd yeni hissə hazırlanacaq. Cədvəl 1, mövcud trend hissələrinin və yeni hissələrin məqsəd və çətinlik sxeminə görə necə uyğunlaşdırıldığını göstərir.

Cədvəl 1-də hər bir hissə üçün ayrıca etiketlər də təqdim olunur ki, bu da kitabçaların hissə tapşırıqlarını daha aydın şəkildə nümayiş etdirir. PIRLS 2026-da hissə etiketləri oxu məqsədlərinə (ədəbi mətnlər üçün Lit və informativ mətnlər üçün Inf), hissələrin çətinlik səviyyələrinə (çətin üçün D, orta səviyyə üçün M, və asan üçün E) və ardıcıl nömrələrə (1, 2, və 3) əsaslanır. PIRLS 2026 üçün hazırlanan dörd yeni hissədən hər biri üç çətinlik səviyyəsində yeni ədəbi hissədir. Dördüncü hissə isə asan səviyyədə informativ hissəsidir.

**Cədvəl 1: PIRLS 2026 mətn hissələrinin oxu məqsədi və çətinlik səviyyəsi**

Oxu məqsədi	Çətinlik Səviyyəsi	Hissə etiketi
		LitD1 (16)
	Çətin	<b>LitD2 (26)</b>
		LitD3 (21)
		<b>LitM1 (26)</b>
Ədəbi	Orta	LitM2 (21)
		LitM3 (16)
		LitE1 (11)
	Asan	<b>LitE2 (26)</b>
		LitE3 (16)

**Cədvəl 1: PIRLS 2026 mətn hissələrinin oxu məqsədi və çətinlik səviyyəsi (davamı)**

Oxu məqsədi	Çətinlik səviyyəsi	Hissə etiketi
		InfD1 (16)
	Çətin	InfD2 (21)
		InfD3 (21)
		InfM1 (16)
<b>Informativ</b>	Orta	InfM2 (21)
		InfM3 (16)
		InfE1 (11)
	Asan	<b>InfE2 (26)</b>
		InfE3 (16)

\* Mörterizə içindəki ədəd mətnin ilk dəfə təqdim edildiyi qiymətləndirmə ilini göstərir. Qiymətləndirmə bütövlüyünü qorumaq məqsədilə, PIRLS 2026 çərçivə sənədi mətn adlarını bilərkən gizlədir. Bu, qiymətləndirmə materiallarının başlıqlar və ya açar sözlər vasitəsilə təsadüfi şəkildə açılmasının qarşısını alır. Bu günün rəqəmsal dövründə hətta zərərsiz görünən başlıqlar belə spesifik mətnlərin onlayn olmasına səbəb ola bilər. Mətn adlarının ixtisarı bu prosesi daha ədalətli edir və ayrıseçkiliyin qarşısını alır.

**Mətn hissələrinin çətinlik səviyyələri**

Dizaynın effektiv olması üçün, hər çətinlik səviyyəsinə aid hissələrin orta çətinlik dərəcələri ilə digər səviyyələrdəki hissələrin orta çətinlik dərəcələri arasında aydın fərqlər olmalıdır. Bütün ölkələrdəki şagirdlərin doğru cavablandırma faizinin orta göstəricisi baxımından çətinlik məqsədləri belədir: çətin hissələr üçün 40%, orta səviyyədə hissələr üçün 60% və asan hissələr üçün 80%. Bu hədəflərə çatmaq, PIRLS 2021-də köhnə hissələrin yeni hissələrlə əvəzlənməsi ilə tədricən irəliləyən bir prosesdir. Cədvəl 2-də PIRLS 2021-də üç çətinlik səviyyəsi üzrə əldə olunan ortalama çətinlik səviyyəsi həm trend hissələr, həm də 2021-ci ildə təqdim olunan yeni hissələr əsasında göstərilir. Təxmin edilən çətinlik dərəcəsi müəyyən bir çətinlik səviyyəsi üzrə bütün hissələrdə ortalama düzgün cavab faizi kimi ölçülür. PIRLS 2021 üçün çətinlik qiymətləndirmələri, PIRLS 2021-in rəqəmsal qiymətləndirməsinə əsaslanır. Layihələr PIRLS 2021-də rəqəmsal qiymətləndirmə əvəzinə kağız əsaslı qiymətləndirməyə sahib ölkələrin töhfələrini təxmin etmək üçün istifadə olundu.


Yalnız yeni mətnlər və suallar çətinlik hədəflərinə uyğun şəkildə hazırlanaraq istifadə oluna bildiyindən, 2021-ci ildə əldə olunan nəticələr hədəflərə çatmaq üçün atılan ilk addım oldu. PIRLS 2026 üçün yeni mətn və bir qrup sualların hazırlanması, Cədvəl 2-in son sütununda göstərildiyi kimi, müəyyən edilmiş hədəflərə daha yaxınlaşmağı məqsəd qoyacaq.

**Cədvəl 2: PIRLS 2021-də Mətn Hissələrinin Orta Çətinliyi və PIRLS 2026 üçün Hədəflənən Çətinlik**

Hissələr üzrə Çətinlik Səviyyəsi	PIRLS 2021-də orta çətinlik faizi	PIRLS 2026 üçün hədəflənən çətinlik faizi
Çətin	47%	45%
Orta	58%	58%
Asan	69%	74%

## Kitabça dizaynı

PIRLS qiymətləndirməsində hər şagirdə iki mətn hissəsindən ibarət bir test kitabçası verilir; bunlardan biri ədəbi, digəri isə informativdir. PIRLS 2026-da 18 hissədən ibarət 18 fərqli kitabça hazırlanacaq və hər hissə iki kitabçada yer alacaq. Cədvəl 3 hər bir kitabçada olan ikili hissəni ümumiləşdirir. Bütün çətin hissələr ya digər çətin hissələrlə, ya da orta çətinlikdə olan hissələrlə uyğunlaşdırılır, asan hissələr isə ya digər asan hissələrlə, ya da orta çətinlikdə olan hissələrlə birləşdirilir. Bütün orta çətinlikdəki hissələr ya çətin hissələrlə, ya da asan hissələrlə birləşdirilir. Üstəlik, bütün yeni hissələr trend hissələri ilə uyğunlaşdırılır ki, daha çox şagird yeni hissələrlə qarşılaşsın. Cədvəl 3-də oxların istiqamətləri kitabçada hansı hissənin əvvəl gəldiyini göstərir. Məsələn, bir ox InfM1 hissəsindən LitD1 hissəsinə doğru göstərir, bu da deməkdir ki, bu iki hissə eyni kitabçada yer alır və InfM1 LitD1-dən əvvəl gəlir. Qeyd etmək lazımdır ki, fərqli çətinlik səviyyələrinə malik hissələr eyni kitabçada birləşdiriləndə, həmisiqə daha asan hissə əvvəl gəlir.

**Cədvəl 3: Qiymətləndirmə kitabçaları üçün hissə uyğunlaşmaları**

"18 kitabça aşağıdakı kimi iki çətinlik səviyyəsinə bölündür:

- çətin kitabçalar (9 ədəd), ya iki çətin hissədən, ya da bir orta çətin və bir çətin hissədən ibarət;
  - asan kitabçalar (9 ədəd), ya iki asan hissədən, ya da bir asan və bir orta çətin hissədən ibarət.
- Cədvəl 4, 18 kitabça üçün hissə tapşırıqlarını və sıralamasını (Birinci və ya İkinci Bölmə) göstərir. Kitabçalar 1-dən 9-a qədər çətin kitabçalar, 10-dan 18-ə qədər isə daha asan kitabçalar olaraq müəyyən edilir.

**Cədvəl 4:** PIRLS 2026 qiymətləndirmə kitabçıları üçün hissə tapşırıqları (hissə etiketləri ilə)


<b>Şagird kitabçası</b>	<b>qiymətləndirmə</b>	<b>1.Hissə</b>	<b>2.Hissə</b>
<b>Daha çətin kitabçalar</b>	Booklet 1	InfM1 (16)	LitD1 (16)
	Booklet 2	LitD3 (21)	InfD2 (21)
	Booklet 3	LitM1 (26)	InfD1 (16)
	Booklet 4	InfM2 (21)	LitD2 (26)
	Booklet 5	LitD1 (16)	InfD3 (21)
	Booklet 6	LitM2 (21)	InfD2 (21)
	Booklet 7	InfM3 (16)	LitD3 (21)
	Booklet 8	InfD1 (16)	LitD2 (26)
	Booklet 9	LitM3 (16)	InfD3 (21)
	Booklet 10	LitE1 (11)	InfM1 (16)
	Booklet 11	InfE2 (26)	LitM2 (21)
	Booklet 12	InfE1 (11)	LitE3 (16)
<b>Nisbətən az çətin kitabçalar</b>	Booklet 13	LitE2 (26)	InfM2 (21)
	Booklet 14	InfE3 (16)	LitM3 (16)
	Booklet 15	LitE1 (11)	InfE2 (26)
	Booklet 16	LitE3 (16)	InfM3 (16)
	Booklet 17	InfE1 (11)	LitM1 (26)
	Booklet 18	LitE2 (26)	InfE3 (16)

## Ölkələr arasında kitabça üzrə tapşırıqlar

Bütün 18 kitabça hər ölkədə paylanır, beləliklə, bütün ölkələr eyni qiymətləndirməni tətbiq edir. Lakin, hər ölkənin şagirdlərinin ortalama oxu qabiliyyətindən asılı olaraq, daha çətin və biraz çətin kitabçaların müxtəlif nisbətləri tətbiq olunur. Bu orta oxu səviyyəsi əvvəlki PIRLS qiymətləndirmələrindəki nəticələrə və ya ilk dəfə iştirak edən ölkələr üçün sınaq mərhələsindən əldə edilən testindən əldə edilən məlumatlara əsaslanaraq təxmin edilir. Daha yaxşı nəticə göstərən ölkələr daha çox çətin kitabça, daha aşağı nəticə göstərən ölkələr isə biraz çətin kitabçalar müəyyən edəcək. Məqsəd, hər ölkədə qiymətləndirmə çətinliyi ilə şagirdlərin bacarığı arasında daha yaxşı uyğunluq təmin etməkdir.

Cədvəl 5, yüksək, orta və aşağı nəticə göstərən ölkələr üçün fərqli kitabça tapşırığı üzrə planlarını nümayiş etdirir. Ortalama nəticəsi PIRLS nailiyyət səviyyəsində 550 və ya daha yüksək olan ölkələr, daha çox çətin kitabçalara (məsələn, 70%) və daha az asan kitabçalara (məsələn, 30%) üstünlük verəcək. PIRLS şkalasına görə ortalama nəticəsi 450 və ya daha aşağı olan ölkələr, daha çox asan kitabça (məsələn, 70%) və daha az çətin kitabça (məsələn, 30%) müəyyən edəcək. Ortalama nəticəsi 450 ilə 550 arasında olan ölkələr, daha çətin və çətin kitabçaların bərabər nisbətlərdə paylanmasına üstünlük verəcək. PIRLS 2026-ya yeni qoşulan ölkələr üçün kitabça tapşırıqları üzrə planlar, PIRLS 2026 sınaq mərhələsindəki nəticələrinə əsaslanır. Daha ekstremal nisbətlər isə ölkədən-ölkəyə fərqli olaraq nəzərdən keçirilə bilər. Bəzi ölkələr üçün daha fərqli nisbətlər də nəzərdən keçirilə bilər. Qrup adaptiv dizaynı PIRLS-də iştirak edən ölkələrdə ölçmə dəqiqliyini artırmaq məqsədi güdür, belə ki, çətinlik dərəcəsi fərqli olan kitabçalar ölkəyə uyğun nisbətlərdə təyin oluna bilər.

**Cədvəl 5: Daha yüksək, orta və daha aşağı nəticə göstərən ölkələr üzrə PIRLS 2026 kitabçalarındaki tapşırıqların planı**



PIRLS 2026 qrup adaptiv dizayn qiymətləndirmə çətinliyi ilə şagird bacarığı arasında daha yaxşı uyğunluq təmin etmək məqsədilə hazırlanmışdır. Bu yanaşma ölkə səviyyəsində tətbiq oluna bilər, amma əgər ölkədə şagird nailiyyətlərində böyük fərqlər olan açıq şəkildə müəyyən edilmiş alt qruplar varsa, bu yanaşmanı ölkədaxili alt qruplara da tətbiq etmək mümkündür.

IEA-nın məktəb daxili seçmə programı (WinW3S) hər məktəbdə fərdi şagirdlərə kitabça müəyyən edir. 18 kitabça şagirdlərə təsadüfi və sistematik bir şəkildə paylanır. Bu proses, daha çətin və çətin kitabçaların ölkə üçün müəyyən edilmiş nisbətlərə uyğun olmasını təmin edir.

## Şagirdlərin imtahan müddəti

Cədvəl 6-da göstərildiyi kimi, PIRLS-də iştirak edən hər bir şagird əvvəlcə iki hissəli şagird nailiyyət kitabçasını tamamlayır, daha sonra isə şagird sorğusunu doldurur. PIRLS 2026 qiymətləndirməsi üçün hər bir şagirdin cavab vermə müddəti əvvəlki PIRLS dövrlərindəki ilə eynidir. PIRLS qiymətləndirməsi iki 40 dəqiqəlik sessiyadan ibarətdir; hər sessiya bir hissə üçün nəzərdə tutulub və digər sessiyadan qısa fasilə ilə ayrılır. Bundan sonra, şagird sorğusu üçün 30 dəqiqəlik bir sessiya keçirilir.

**Cədvəl 6: PIRLS 2026 Şagirdlərin imtahan müddəti**

Fəaliyyət	İmtahan vaxtı
<b>Şagird Nailiyyət Kitabçası – 1-ci hissə</b>	40 dəqiqə
Fasilə	
<b>Şagird Nailiyyət Kitabçası – 2-ci hissə</b>	40 dəqiqə
Fasilə	
<b>Şagird sorğusu</b>	30 dəqiqə

# Təşəkkürlər

PIRLS, IEA-nın əsas layihələrindən biridir və TIMSS (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Programı) ilə birlikdə IEA-nın müntəzəm tədqiqat dövrlərinin əsasını təşkil edir. Bu iki layihənin idarə olunması məsuliyyəti Boston Universitetindəki TIMSS & PIRLS Beynəlxalq Tədqiqat Mərkəzindədir. Matthias von Davierin rəhbərlik etdiyi bu tədqiqat mərkəzi, Boston Universitetindəki Lynch Təhsil və İnsan İnkişafı Fakültəsində yerləşir. TIMSS & PIRLS Beynəlxalq Tədqiqat Mərkəzi, IEA-nın beynəlxalq tədqiqatlarında ölkələrin iştirakını idarə edən IEA Amsterdam ilə yaxından əməkdaşlıq edir. IEA Hamburg, məlumat emalı və tədqiqat mərkəzi olaraq fəaliyyət göstərir; və RTI International, Şimali Karolina ştatının Research Triangle Park bölgəsində yerləşir. Xüsusilə, iştirakçı ölkələr tərəfindən təyin edilmiş Milli Tədqiqat Koordinatorları ilə six əlaqə və əməkdaşlıq çox önemlidir. Bu koordinatorlar, öz ölkələrində tədqiqatların uğurla həyata keçirilməsindən məsulduurlar. PIRLS-in uğurlu olması üçün dünyanın dörd bir yanından bir çox fərdin həddindən artıq fədakarlığı tələb olunur, və bu insanların müxtəlif fəaliyyətlərdəki zəhmətləri dərin minnətdarlıqla qarşılanır.

PIRLS-in hər dövründə ən vacib vəzifələrdən biri qiymətləndirmə üzrə çərçivə sənədlərinin yenilənməsidir. PIRLS 2026 qiymətləndirmə üzrə çərçivə sənədlərinin yenilənməsi 2022-ci ilin oktyabrında başlanılmışdır. Bu proses TIMSS & PIRLS Beynəlxalq Tədqiqat Mərkəzinin, IEA-nın, PIRLS 2026 Milli Tədqiqat Koordinatorlarının və iki PIRLS mütəxəssis komitəsinin—PIRLS 2026 Oxu üzrə İnkişaf Qrupu və PIRLS 2026 Sorğu İnkişaf Qrupunun—geniş iştirakını və icmalını əhatə edir.

Bu bölmədə PIRLS 2026 qiymətləndirmə üzrə çərçivə sənədlərinin hazırlanması üçün verdikləri əvəzsiz töhfələrə görə bu şəxslərə təşəkkür bildirilir.

## PIRLS 2026 Çərçivə Sənədinin İnkişafı Boston Universitetindəki TIMSS & PIRLS Beynəlxalq Tədqiqat Mərkəzi tərəfindən həyata keçirilir

**Matthias von Davier** — İcraçı Direktor

**Pierre Foy** — Seçmə, Psixometrika və Məlumat Analizi üzrə Baş Direktor

**Ann Kennedy** — Baş Tədqiqat Direktoru, Layihə İdarəetməsi

**Audrey Gallo** — Baş Tədqiqat Mütəxəssisi, İnkişaf və Hesabat

**Maya Komakhidze** — Magistr Tədqiqat Köməkçisi

**Katherine A. Reynolds** — Tədqiqat Direktorunun Müavini, Kontekst Sorğuları və Hesabat

**Erin Wry** — Baş Tədqiqat Mütəxəssisi, PIRLS Koordinatoru

**Liqun Yin** — Baş Psixometrika Mütəxəssisi

## PIRLS 2026 Oxu üzrə İnkışaf Qrupu

PIRLS Oxu üzrə İnkışaf Qrupu (OİQ), oxu tədqiqatları, tədrisi və qiymətləndirməsi sahəsində beynəlxalq səviyyədə tanınmış mütəxəssislərdən ibarət bir paneldir. OİQ, PIRLS-in Oxu Qiymətləndirməsi üzrə Çərçivə Sənədinin yenilənməsi və qiymətləndirmənin inkişafına rəhbərlik edir.

Julian Fraillon IEA Amsterdam

### **Avstaliya**

Marc Colmant

### **Fransa**

Emer Delaney

Təhsil Araşdırmları Mərkəzi

Dublin Şəhər Universiteti

### **İrlandiya**

Eliane Segers Radboud  
Universiteti

### **Niderland**

Elizabeth Pang

Kurikulum Planlama və İnkışafi  
Şöbəsi, Təhsil Nazirliyi

### **Sinqapur**

Veronica Díez Girado

### **İspaniya**

Jenny Wiksten FolkerydUppsala Universiteti

### **İsveç**

Aisha Al Jesmi

Əmirliliklər Məktəbləri İnstитutu

### **Birləşmiş Ərəb Əmirliyi**

John Sabatini Memfis Universiteti

### **ABŞ**

## PIRLS 2026 Sorğu İnkışaf Qrupu

PIRLS Sorğu İnkışaf Qrupu (SİQ), təhsil siyaseti analizi üzrə mütəxəssislər və Milli Tədqiqat Koordinatorlarından ibarət bir paneldir. Bu qrup, PIRLS 2026 üçün kontekstual çərçivə sənədinin və kontekst sorğularının yenilənməsinə rəhbərlik edir.

Anne Matoul Université de Liège

### **Belçika (Fransız)**

Luciana Fonseca de Aguilar Morais  
Milli Təhsil və Tədqiqat İnstитutu  
Anísio Teixeira (INEP)

Təhsil Nazirliyi

### **Braziliya**

Yu-Wen Chang

Milli Taipei Təhsil Universiteti

### **Çin, Taypey**

Kaisa Leino

Finlandiya Təhsil üzrə Tədqiqat İnstитutu  
Jyväskylä Universiteti

### **Finlandiya**

Antra Ozola

Latviya Universiteti

**Latviya**

Megan Chamberlain

Təhsildə Ölçmə və Qiymətləndirmə

Komandası

Təhsil Nazirliyi

**Yeni Zellandiya**

Fathiya Mohammed Amour Al Mawali

Təhsil Nazirliyi

**Oman**

Anabela Serrão

Təhsil Qiymətləndirmə İnstитutu, I.P.

**Portuqaliy**

## **PIRLS 2026 Milli Tədqiqat Koordinatorları**

PIRLS 2026 Milli Tədqiqat Koordinatorları (MTK-lər) öz ölkələrində tədqiqatın həyata keçirilməsinə cavabdehdirlər və yenilənmiş çərçivə sənədlərinin bir sıra rəy müzakirələrində iştirak ediblər.

### **Avstraliya**

Kylie Hillman

Avstraliya Təhsil Tədqiqat Şurası

### **Avstriya**

Juliane Schmich

Avstriya Məktəb Sistemi üçün Keyfiyyətin Təminatı Federal İnstитutu (IQS)

### **Azərbaycan**

Röyal Mahmudov

Azərbaycan Respublikasının Təhsil İnstитutu

### **Bəhreyn**

Samah Mohd Al Ajjawi

Təhsil Nazirliyi

### **Belçika (Flandriya)**

Katrijn Denies

KU Leuven

### **Belçika (Fransızca)**

Anne Matoul

Liège Universiteti

### **Braziliya**

Aline Fernandes Muler

Luciana Fonseca de Aguilar Morais

Milli Təhsil və Tədqiqat İnstитutu Anísio Teixeira (INEP)

Təhsil Nazirliyi

### **Bolqaristan**

Marina Vasileva Mavrodieva

Uşaq və Məktəb Təhsili üzrə Qiymətləndirmə Mərkəzi (CAPSE)

**Kanada**

Tanya Scerbina

Kanada Təhsil Nazirləri Şurası (CMEC)

**Çin Taypey**

Ming-Lei Chen

Milli Tsing Hua Universiteti

**Kipr**

Yiasemina Karagiorgi

Təhsil Tədqiqatları və Qiymətləndirmə Mərkəzi

Kipr Pedoqoji İnstytutu

**Çex Respublikası**

Zuzana Janotová

Josef Basl

Çex Məktəb Müfəttişliyi

**Danimarka**

Simon Skov Fougt

Aarhus Universiteti

**İngiltərə**

Grace Grima

Pearson UK

**Finlandiya**

Kaisa Leino

Marjo-Riina Sirén

Finlandiya Təhsil Araşdırmları İnstytutu

Jyväskylä Universiteti

**Fransa**

Julien Desclaux

Təhsil və Gələcək Perspektivlər İdarəsi (DEPP)

Təhsil və Gəndlik Nazirliyi

**Gürcüstan**

Sophio Dolidze

Nino Tsulaia

Təhsil Araşdırmları Milli Mərkəzi (NCER)

**Almaniya**

Nele McElvany

Məktəb İnkışafı üzrə Tədqiqat İnstitutu (IFS)

TU Dortmund Universiteti

**Hong Kong SAR**

Madeline Xiaoming Xi

Hong Kong İmtahanlar və Qiymətləndirmə İdarəsi

**Macarıstan**

Emese Suhajda

Qiymətləndirmə və Əlavə Təhsil İdarəsi

**İran**

Masoud Kabiri

Təhsil Tədqiqatları İnstitutu

**İrlandiya**

Fionnuala Shortt

Lorraine Gilleece

Təhsil Araşdırmları Mərkəzi, Dublin City Universiteti

**İsrail**

Georgette Hilu

Noa Schori-Eyal

RAMA (Təhsildə Ölçmə və Qiymətləndirmə üzrə Milli İdarə)

**İtaliya**

Margherita Emiletti

INVALSI (Milli Təhsil Sisteminin Qiymətləndirilməsi İnstitutu)

**İordaniya**

Loay Radwan Mohammad Shwashreh

Milli İnsan Resursları İnkışafı Mərkəzi

**Qazaxıstan**

Nazym Smanova

JSC Təhsil Tədqiqatları və Qiymətləndirmə üzrə Milli Mərkəz

**Cənubi Koreya**

Minhee Seo

Koreya Tədris və Qiymətləndirmə İnstitutu

**Kosovo**

Nizafete Kutllovci-Bardhi

Kosovo Təhsil, Elm və Texnologiya Nazirliyi

**Küveyt**

Anwar Malallah Alawadhi

Təhsil Nazirliyi

**Latviya**

Antra Ozola

Latviya Universiteti

**Litva**

Ramutė Skripkienė

Milli Təhsil Agentliyi

**Makao SAR**

Napier Kin Mou Wong

Təhsil və Gəndlik İnnişaf Bürosu (DSEDJ)

**Malta**

Jude Zammit

Karen Grixti

Təhsil, İdman, Gəndlik, Tədqiqat və İnnovasiya Nazirliyi

**Monteneqro**

Marina Radović

Monteneqro İmtahan Mərkəzi

**Mərakesh**

Anass El Asraoui

Milli Qiymətləndirmə, İmtahanlar və Məsləhət Mərkəzi

Təhsil Nazirliyi

**Hollandiya**

Joyce Gubbels

Nicole Swart

Hollandiya Dillər Təhsil Mərkəzi

**Yeni Zelandiya**

Megan Chamberlain

Təhsil Ölçmə və Qiymətləndirmə Komandası

Təhsil Nazirliyi

**Şimali Makedoniya**

Biljana Mihajlovska

Dövlət İmtahan Mərkəzi

**Şimali İrlandiya**

Grace Grima

Pearson UK

**Norveç**

Åse Kari H. Wagner

Norveç Oxu Mərkəzi

Stavanger Universiteti

**Oman**

Massoma Habib Al Ajmi

Təhsil Nazirliyi

**Polşa**

Wioleta Dobosz-Leszczyńska

Təhsil Tədqiqatları İnstitutu

**Portuqaliya**

Anabela Serrão

Təhsil Qiymətləndirmə İnstitutu, I.P.

**Qətər**

Asma Yousif Al-Harqan

Təhsil və Ali Təhsil Nazirliyi

**Rumınıya**

Oana Dubularu

Laura-Maria Ierulescu

Buxarest Universiteti

**Səudiyyə Ərəbistanı**

Abdullah Aljouiee

Təhsil və Təlim üzrə Qiymətləndirmə Komissiyası

**Şotlandiya**

Grace Grima

Pearson UK

**Serbiya**

Branislav Randjelović

Təhsil Keyfiyyəti və Qiymətləndirmə İnstитutu

**Sinqapur**

Lee Shan Chan

Vanessa Chua

Elizabeth Pang

Sean Tan

Təhsil Nazirliyi

**Slovakiya**

Romana Panáčková

Milli Təhsil və Gənclik İnstитutu

**Sloveniya**

Eva Klemencic Mirazchiyski

Təhsil Araşdırmları İnstитutu

**İspaniya**

Verónica Díez Girado

Milli Təhsil Qiymətləndirmə İnstитutu

Təhsil Nazirliyi

**İsveç**

Cecilia Stenman

Skolverket (İsveç Təhsil Agentliyi)

**Birləşmiş Ərəb Əmirlikləri**

Hessa Alwahabi

Shaikha Ali Alzaabi

Təhsil Nazirliyi BƏƏ

**Müqayisə İştirakçıları**

**Ontario, Kanada**

Jeannette Amio

Kanada Təhsil Nazirlikləri Şurası (CMEC)

**Kvebek, Kanada**

Marie-Ève Proulx

Pierre Rioux

Quebec Təhsil Nazirliyi

**Dubay, Birləşmiş Ərəb Əmirlikləri**

Mariam Al Ali

Bilik və İnsan İnkişafı İdarəsi

**Şarja, Birləşmiş Ərəb Əmirlikləri**

Nada Abu Baker

Husain Ruban

Təhsil Nazirliyi BƏƏ